

1. Sual: Parisdə Birləşmiş Millətlər təşkilatının təşəbbüsülə (YUNESKO) ekoloji ekspertizaya aid 1-ci beynəlxalq konfrans neçənci ildə keçirildi?
 - a) 1938-ci ildə
 - b) 1948-ci ildə
 - c) 1958-ci ildə
 - d) 1968-ci ildə
 - e) 1978-ci ildə

2. Sual: Stokholmda ekoloji ekspertizaya aid 2-ci beynəlxalq konfrans neçənci ildə keçirilib?
 - a) 1952-ci ildə
 - b) 1962-ci ildə
 - c) 1972-ci ildə
 - d) 1982-ci ildə
 - e) 1992-ci ildə

3. Sual: İstehsalat müəssisələrində təmizləyici qurğuların və sistemlərin payına qoyulan kapital xərcləri neçə faiz təşkil edir?
 - a) 10-15%
 - b) 15-20%
 - c) 20-30%
 - d) 30-35%
 - e) 35-40%

4. Sual: «O»kompleksi nəyi ifadə edir? (Çəki: 1)
 - a) ətraf mühitin mühafizəsini
 - b) təbii sərvətləri
 - c) faydalı qazıntıları
 - d) təşkilatı metodiki standartı
 - e) standartın əhəmiyyətini

5. Sual: 1968-ci ildə ekoloji ekspertizaya aid 1-ci beynəlxalq konfrans harada keçirilib?
 - a) Nyorkda
 - b) Londonda
 - c) Parisdə
 - d) Berlində

e) Vyanada

6. Sual: 1972-ci ildə ekoloji ekspertizaya aid 2-ci beynəlxalq konfrans harada keçirilib?

- a))Stokholumda
- b) Varşavada
- c) Moskvada
- d) Ankarada
- e) Çexiyada

7. Sual: İstehsal müəssisələrində 30-35% kapital xərcləri nəyin payına düşür? (Çəki: 1)

- a) İnşaat materiallarının
- b) Soyuducu qurğuların
- c) Ştamların
- d))Təmizləyici qurğuların
- e) Avtomatik xətlərin

8. Sual: Vətəndaşların «Sağlam ətraf mühitdə yaşamaq hüququ» Azərbaycan Respublikası Konstitutsiyasının hansı maddəsi ilə göstərilmişdir? (Çəki: 1)

- a) 19-cu maddəsi ilə
- b) 29-cu maddəsi ilə
- c))39-cu maddəsi ilə
- d) 49-cu maddəsi ilə
- e) 59-cu maddəsi ilə

9. Sual: DÜİST -17 ifadəsi nəyi göstərir? (Çəki: 1)

- a) atmosferin çirklənməsini
- b) buraxılabilən qatılığın normadan çoxluğunu
- c))ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunmasını
- d) zərərli komponentlərin faizini
- e) ətraf mühitin mənbəyini

10. Sual: DÜİST -17.X-də X kompleksin nəyini göstərir? (Çəki: 1)

- a) kompleksin qüvvədə olmasını
- b) kompleksin adını göstərir
- c))kompleksin şifrəsini göstərir
- d) kompleksin dərəcəsini göstərir
- e) kompleksin keyfiyyətini göstərir

11. Sual: DÜİST -17.X.X-də 2-ci X nəyi ifadə edir? (Çəki: 1)

- a) qrup dərəcəsini
- b) qrupun mahiyyətini
- c) qrupun üstünlüyünü
- d))qrupun şifrəsini
- e) qrupun keyfiyyətini

12. Sual: DÜİST 17.X.X. XX. –də XX- ifadəsi nəyi ifadə edir? (Çəki: 1)

- a) standartın qüvvədə olmasını
- b) standartın keyfiyyət dərəcəsini
- c) standartın hüquqi səviyyəsini
- d))standartın əhəmiyyətini
- e) standartın nömrəsini

13. Sual: DÜİST 17.X.X. XX- XX.-də 2-ci XX nəyi ifadə edir? (Çəki: 1)

- a) standartın qüvvədə olmasını
- b) standartın qüvvədə düşməsini
- c))standartın qəbul edilmiş ilin axıncı iki rəqəmini
- d) standartın qəbul edildiyi ilin əvvəlki iki rəqəmini
- e) standartın qəbul edildiyi ili

14. Sual: DÜİST 17.0.0.01- 77 standartı nəyi ifadə edir? (Çəki: 1)

- a) işləyən sənaye müəssisələrini
- b) tikilən sənaye müəssisələrini
- c) layihələndirilən müəssisələri
- d) təmirə dayanan müəssisələri
- e))təbii ehtiyatlardan istifadənin yaxşılaşdırılması

15. Sual: DÜİST 17.0.0.02- 79 standartı nəyi ifadə edir? (Çəki: 1)

- a))təbiəti mühafizə. Atmosferi, yerüstü suların və torpağın çirklənməsinə nəzarətin metroloji təminatı. Əsas qaydalar.
- b) yerüstü suların çirklənmə dərəcəsini
- c) torpağın hansı səviyyədə olmasını
- d) atmosferin çirklənmə dərəcəsini
- e) təbiəti mühafizə qaydalarını

16. Sual: Düst 17.1.1.02-77 standartı nəyi ifadə edir? (Çəki: 1)

- a) Təbiəti mühafizə, Hidrosferi,ətraf mühiti
- b) Ekologiyanı, təbii sərvətləri, su ehtiyatlarını
- c) Təbiəti mühafizə, Litosferi, Torpağı
- d))Təbiəti mühafizə,Hidrosfera, su obyektlərini
- e) Antropogen təsiri, ekologiyanı, biosferi

17. Sual: Azərbaycan Respublikası konstitutsiyasının 39-cu maddəsi nəyi ifadə edir? (Çəki: 1)

- a) Ətraf mühitin mühafizəsini
- b) Yaşıl meşə zolağını
- c) Zərərli maddələrin qatılığını
- d) Torpaqların rekultivasiyasını
- e))Vətəndaşların "Sağlam ətraf mühitə yaşamaq hüququ"

18. Sual: Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunmasını hansı DÜİST-lə göstərir? (Çəki: 1)

- a) DÜİST -16-ilə
- b))DÜİST- 17-ilə
- c) DÜİST- 18-ilə
- d) DÜİST -19-ilə
- e) DÜİST- 20-ilə

19. Sual: Dövlət standartında qrupun şifrəsini necə göstərir? (Çəki: 1)

- a))DÜİST-17.X.X.-ilə
- b) DÜİST- 17.X.Y.-ilə
- c) DÜİST- 17.X.Z.-ilə
- d) DÜİST- 17.X.β.-ilə
- e) DÜİST- 17.X.α.-ilə

20. Sual: DÜİST 17.0.0.04- 90 standartı nəyi ifadə edir? (Çəki: 1)

- a) Sənaye müəsisəsinin işlək olmasını
- b) Sənaye müəsisəsinin təhlükəli olmasını
- c) Sənaye müəsisəsinin ekoloji pasportunu
- d) Sənaye müəsisəsinin kateqoriyasını
- e) Sənaye müəsisəsinin məxfi olmasını

21. Sual: «1» kompleksinə aid olan standartlar nəyə aid edilir ? (Çəki: 1)

- a) Ekologiyaya aid edilir
- b) Biosferə aid edilir
- c) Hidrosferə aid edilir
- d) Litosferə aid edilir
- e) Statosferə aid edilir

22. Sual: DÜİST 17.1.3.13-86 standartı nəyi ifadə edir ? (Çəki: 1)

- a) Təbiət və cəmiyyətin ekologiyası
- b) Ətraf mühiti, yeraltı suları
- c) Litosferi, ətraf mühiti, ekologiyanı
- d) Hidrosferi, yeraltı suları, faydalı qazıntıları
- e) Təbiəti mühafizə, Hidrosfera, yerüstü suların çirklənməsini

23. Sual: «2» kompleksinə aid olan standartlar nəyi əhatə edir? (Çəki: 1)

- a) Yeraltı və yerüstü suları, atmosferi
- b) ekoloji prosesləri və onun monitorinqini
- c) Təbiəti mühafizəni və atmosferi
- d) atmosferi, litosferi, hidrosferi
- e) faydalı qazıntıları, təbii ehtiyatları

24. Sual: DÜİST 17.2.1.01-86 standartı nəyi ifadə edir? (Çəki: 1)

- a) ətraf mühiti, faydalı qazıntıları
- b) təbiəti mühafizəni, su obyektlərini
- c) təbiəti mühafizəni, tullantıların tərkibini
- d) Təbiəti mühafizəni, atmosfer, tullantıların tərkibinə görə təsnifatını
- e) təbiəti mühafizəni, yerüstü suları

25. Sual: «3» kompleksinə aid olan standartlar nəyi əhatə edir? (Çəki: 1)

- a) təbii ehtiyatları
- b) faydalı qazıntıları
- c))bioloji ehtiyatları
- d) yeraltı suları
- e) yaşayış məntəqələrini

26. Sual: DÜİST 17.3. standartı nəyi ifadə edir? (Çəki: 1)

- a) təbiəti mühafizə, su hövzələrini
- b) ətraf mühiti, faydalı qazıntıları
- c) təbiəti mühafizə, sənaye müəssisələrini
- d))təbiəti mühafizə, bioloji ehtiyatları
- e) təbiəti mühafizə, tullantıların tərkibi

27. Sual: «4» kompleksinə aid olan standartlar nəyi əhatə edir? (Çəki: 1)

- a) iri sənaye müəssisələrini, bioloji ehtiyatları, kənd təsərrüfatı obyektlərini, torpağın keyfiyyətini
- b) ətraf mühitin keyfiyyətini, antropogen təsirləri
- c) təbii prosesləri, antropogen təsirləri, faydalı qazıntıları
- d) kənd təsərrüfatı sahələrini, torpağın eroziyasını, aşınmasını
- e))kənd təsərrüfatı əhəmiyyətli torpağın çirklənməsi və eroziyası, məhsuldar qatın keyfiyyətini

28. Sual: DÜİST 17.4.2.02-83 standartı nəyi ifadə edir ? (Çəki: 1)

- a) Təbiəti mühafizə, torpaq sahələrinin kimyəvi analizi
- b) Kənd təsərrüfatı sahələrini, torpağın eroziyasını
- c))Təbiəti mühafizə, torpaqlar, kimyəvi maddələrin təsnifatı
- d) Təbiəti mühafizə, çirklənməyə nəzarət, sənaye müəssisələrini
- e) Faydalı qazıntıları, kənd təsərrüfatı sahələrinə nəzarəti

29. Sual: DÜİST 17.4.2.01-81 standartı nəyi ifadə edir ? (Çəki: 1)

- a) Ətraf mühiti, yerüstü sular, torpaqlar
- b) Təbiəti mühafizə, şoran torpaqlar, kimyəvi maddələrin təsnifatını
- c) Torpağın sanitariya vəziyyətini, kimyəvi maddələrin tərkibini
- d) Təbiəti mühafizə, torpaqlar, sanitariya vəziyyəti göstəricilərinin nomenklaturasını
- e))Kənd təsərrüfatı sahələrini, şoran torpaqların analizini

30. Sual: Düist 17.5.3.04-83 standartı nəyi ifadə edir ? (Çəki: 1)

- a))təbiəti mühafizə, torpaqlar, torpağın rekultivasiyasına ümumi tələblər
- b) təbiəti mühafizə, torpağın şoranlılıq dərəcəsinin təyini üsulu
- c) ətraf mühitin mühafizəsi, torpaqların çirklənmə dərəcəsinə ümumi tələblər
- d) təbiəti mühafizə, çirkli torpaqların rekultivasiyası
- e) açılmış və əvəzedici süxurların bərpası üsulları

31. Sual: Düist 17.5.4.01-84 standartı nəyi ifadə edir ? (Çəki: 1)

- a) təbiəti mühafizə, şoran torpaqların yuyulması və bərpası
- b) ətraf mühitin mühafizəsi, torpaqların rekultivasiyası və zərərli elementlərin təyini
- c))təbiətin mühafizə, torpağın rekultivasiyası, süxurların su məhlullarının PH-nın təyini üsulunu
- d) təbiətin mühafizə, götürülmüş torpaq nümunələrinin kimyəvi analizini
- e) təbiətin mühafizə, götürülmüş torpaq nümunələrinin kimyəvi analizini

32. Sual: Düist 17.8.1.01-86 standartı nəyi ifadə edir ? (Çəki: 1)

- a) təbiəti mühafizəni, bitgi aləmini
- b) təbiəti mühafizəni, heyvan aləmini
- c) təbiəti mühafizəni, insan aləmini
- d))təbiəti mühafizəni, landşaftları
- e) təbiəti mühafizəni torpaq aləmini

33. Sual: CH – 3086 – 84 normativ sənədi nəyi ifadə edir? (Çəki: 1)

- a) sənaye müəssisələrindəki zərərli komponentləri
- b) kənd təsərrüfatındakı zərərli komponentləri
- c))yaşayış məntəqələrində atmosfer havasında çirkləndirici maddələri
- d) şəhərlərdə olan zərərli komponentləri
- e) sulara olan zərərli komponentləri

34. Sual: CH – 3917 – 85 normativ sənədi nəyi ifadə edir? (Çəki: 1)

- a) ayrı-ayrı şəhərlərdə olan çirkləndirici maddələri
- b) iri sənaye müəssisələrindəki zərərli birləşmələri
- c) ümumi Respublikada olan fon çirkləmələrini
- d))yaşayış məntəqələrində atmosfer havasındakı çirkləndiriciləri
- e) dənizlərdə olan fon çirklənməsini

35. Sual: Kompleksin şifrəsini hansı DÜİST-lə göstərilər? (Çəki: 1)

- a))DÜİST.X- ilə
- b) DÜİST. U- ilə
- c) DÜİST- Z- ilə
- d) DÜİST- Y - ilə
- e) DÜİST- α- ilə

36. Sual: Dövlət standartında standartın nömrəsi necə göstərilir? (Çəki: 1)

- a) DÜİST 17.X.X.A.-ilə
- b) DÜİST 17.X.X.B.- ilə
- c) DÜİST- 17.X.X.C. –ilə
- d))DÜİST 17.X.X.XX-ilə
- e) DÜİST 17.X.X.XXX-ilə

37. Sual: Dövlət standartında təşkilati metodiki standartı hansı kompleks ifadə edir? (Çəki: 1)

- a) << 1 >> kompleksi
- b) << 2 >> kompleksi
- c) << 3>> kompleksi
- d) << 4>> kompleksi
- e))<< 0 >> kompleksi

38. Sual: Təbi ehtiyatlardan istifadənin yaxşılaşdırılmasını hansı DÜİST-ilə göstərilər? (Çəki: 1)

- a))DÜİST 17.0.0.01-77-ilə
- b) DÜİST 17.0.0.02-78-ilə
- c) DÜİST 17.0.0.02-80-ilə
- d) DÜİST- 17.0.0.03-84-ilə
- e) DÜİST- 17.0.0.04-84-ilə

39. Sual: Təbiəti mühafizə, atmosferi, yerüstü suları və torpağın çirklənməsinə nəzarətin meteoroloji təminatını hansı standartla göstərilər? (Çəki: 1)

- a) DÜİST- 17.0.01-73
- b) DÜİST- 17.0.0.01-74
- c) DÜİST- 17.0.0.02-76
- d))DÜİST- 17.0.0.02-79
- e) DÜİST- 17.0.0.02-81

40. Sual: Hidrosferi ifadə edən standartlar hansı kompleksə aiddir? (Çəki: 1)

- a) <<0>> kompleksin
- b))<<1>> kompleksinə
- c) <<2>> kompleksinə
- d) <<3>> kompleksinə
- e) <<4>> kompleksinə

41. Sual: Təbiəti mühafizə, Hidrosfera və su obyektlərinə aid standart hansıdır? (Çəki: 1)

- a) DÜİST 17.1.1.01-72
- b) DÜİST 17.1.1.01-74
- c))DÜİST 17.1.1.02-77
- d) DÜİST 17.1.1.02-79
- e) DÜİST 17.1.1.02-81

42. Sual: Bioloji ehtiyatlara aid olan standartlar hansı komplekslə göstərilir? (Çəki: 1)

- a) «0» kompleksi ilə
- b) «1» kompleksi ilə
- c) «2» kompleksi ilə
- d))«3» kompleksi ilə
- e) «4» kompleksi ilə

43. Sual: Torpağın çirklənməsi, eroziyası və məhsuldar qatın keyfiyyəti hansı kompleksə aiddir? (Çəki: 1)

- a) «0» kompleksinə
- b) «1» kompleksinə
- c))«2» kompleksinə
- d) «3» kompleksinə
- e) «4» kompleksinə

44. Sual: Təbiəti mühafizə, torpaqlar, kimyəvi maddələrin təsnifatı hansı standartla göstərilir? (Çəki: 1)

- a) DÜİST 17.4.2.02-81
- b) DÜİST 17.4.2.02-82
- c))DÜİST 17.4.2.02-83
- d) DÜİST 17.4.2.02-84
- e) DÜİST 17.4.2.02-85

45. Sual: Bioloji ehtiyatlara aid olan standartlar hansı kompleksə aiddir? (Çəki: 1)

- a) <<0>> kompleksinə
- b) <<1>> kompleksinə
- c) <<2>> kompleksinə
- d))<<3>> kompleksinə
- e) <<4>> kompleksinə

46. Sual: Təbiəti mühafizə, bioloji ehtiyatlar standartı necə göstərilir? (Çəki: 1)

- a) DÜİST 17.1.
- b) DÜİST 17.2
- c))DÜİST 17.3
- d) DÜİST 17-4
- e) DÜİST 17-5

47. Sual: Kənd təsərrüfatı əhəmiyyətli torpağın çirklənməsi və eroziyasına aid standartlar hansı kompleksə daxildir? (Çəki: 1)

- a)1-kompleksinə
- b)2-kompleksinə
- c)3-kompleksinə
- d))4-kompleksinə
- e)5-kompleksinə

48. Sual: Təbiəti mühafizə, torpaqlar, kimyəvi maddələrin təsnifatı standartı necə göstərilir?

- a) DÜİST 17.4.2.02-80
- b) DÜİST 17.4.2.02-81
- c) DÜİST 17.4.2.02-82
- d))DÜİST 17.4.2.02-83
- e) DÜİST 17.4.2.02-84

49. Sual: Təbiəti mühafizə, torpaqlar, torpağın rekultivasiyası standartı necə göstərilir?

- a) DÜİST 17.5.3.04-82
- b))DÜİST 17.5.3.04-83
- c) DÜİST 17.5.3.04-84
- d) DÜİST 17.5.3.04-85
- e) DÜİST 17.5.3.04-86

50. Sual: Lantşaftların qorunması standartı hansı kompleksə aiddir? (Çəki: 1)

- a) 4- kompleksinə
- b) 5- kompleksinə
- c) 7- kompleksinə
- d))8-kompleksinə
- e) 9-kompleksinə

51. Sual: Təbiəti mühafizə və lantşaftlar standartı necə göstərilir? (Çəki: 1)

- a) DÜİST 17.8.1.01-82
- b) DÜİST 17.8.1.01-84
- c))DÜİST 17.8.1.01-86
- d) DÜİST 17.8.1.01-88
- e) DÜİST 17.8.1.01-90

52. Sual: Yerin təki, faydalı qazıntıların çıxarılması və zəruri olan təbiəti mühafizə məsələləri hansı kompleksə daxildir? (Çəki: 1)

- a) 1-kompleksinə
- b) 3-kompleksinə
- c) 5-kompleksinə
- d) 7-kompleksinə
- e))9-kompleksinə

53. Sual: Yaşayış məntəqələrində atmosfer havasında çirkləndirici maddələrin buraxıla bilən qatılıq həddi hansı normativ sənədlə göstərilir? (Çəki: 1)

- a) CH-3086-80-ilə
- b) CH-3086-82-ilə
- c))CH-3086-84-ilə
- d) CH-3086-86-ilə
- e) CH-3086-88-ilə

54. Sual: DÜİST 17.2.3.01-86 standartı nəyi ifadə edir? (Çəki: 1)

- a) təbiəti mühafizəni, hidrosferi, sənaye müəssisələrini

- b) sənaye müəssisələrini, idman meydançasını, su hövzələrini
- c) təbiəti mühafizəni, strotosferi, yaşayış sahələrini
- d) təbiəti mühafizəni litosferi, faydalı qazıntıları
- e))təbiəti mühafizəni, atmosferi, yaşayış məntəqələrinin keyfiyyətinə nəzarəti

55. Sual: DÜİST 17.2.6.01-86 standart nəyi ifadə edir? (Çəki: 1)

- a) atmosferi, su hövzələrini, yaşayış məntəqələrini
- b) təbiəti mühafizəni, çirkli suları, yaşayış sahələrini
- c) atmosferi, zəhərli sexləri, ətraf mühiti
- d))təbiəti mühafizəni, atmosferi, yaşayış məntəqələrinin havasından nümunə götürülməsini
- e) təbiəti mühafizəni, sənaye müəssisələrini, zərərli birləşməni

56. Sual: Düist 17.4.3.03-85 standartı nəyi ifadə edir ? (Çəki: 1)

- a) təbiəti mühafizə, şoran torpaqlar, çirkləndirici maddələrin təyini üsulları.
- b) təbiəti mühafizə, torpağın sanitariya vəziyyəti, kimyəvi analiz
- c) Sənaye müəssisələrinin sanitariya vəziyyətini, zərərli birləşmələrin kimyəvi analizi
- d) layihələndirilən müəssisələrə qoyulan ekoloji tələblər, texnoloji proseslərə nəzarət
- e))təbiəti mühafizə, torpaqlar, çirkləndirici maddələrin təyini üsullarına ümumi tələblər

57. Sual: «5» kompleksinə aid olan standartlar nəyi əhatə edir? (Çəki: 1)

- a) ətraf mühitin mühafizəsini və kənd təsərrüfatı torpaqlarını
- b) təbiəti mühafizəni və torpaqların çirklənmə dərəcəsini
- c))Yararsız torpaq sahələrinin rekultivasiyası və bərpasını
- d) təbiəti mühafizəni və kənd təsərrüfatı obyektlərini
- e) torpaq sahələrini və onun keyfiyyət dərəcəsini

58. Sual: Sənaye müəssisələrinin ekoloji pasportunu hansı standartla göstərilir? (Çəki: 1)

- a) DÜİST 17.0.0.02-84-ilə
- b) DÜİST 17.0.0.02-86-ilə
- c))DÜİST 17.0.0.04-90-ilə
- d) DÜİST 17.0.0.04-92-ilə
- e) DÜİST 17.0.0.04-94-ilə

59. Sual: Təbiəti mühafizə, torpaqlar, sanitariya vəziyyəti göstəricilərinin nomenklaturasının standartı necə göstərilir? (Çəki: 1)

- a) DÜİST 17.4.2.01-80

- b))DÜİST 17.4.2.01-81
- c) DÜİST 17.4.2.01-82
- d) DÜİST 17.4.2.01-83
- e) DÜİST 17.4.2.01-84

60. Sual: Təbiəti mühafizə, torpaqlar, çirkləndirici maddələrin təyini üsullarına ümumi tələblər standartı necə göstərilir? (Çəki: 1)

- a) DÜİST 17.4.3.03-81
- b) DÜİST 17.4.3.03-82
- c) DÜİST 17.4.3.03-83
- d) DÜİST 17.4.3.03-84
- e))DÜİST 17.4.3.03-85

61. Sual: Yararsız torpaq sahələrinin rekultivasiyası və bərpasına aid standartlar hansı komplekslə göstərilir? (Çəki: 1)

- a) 0- kompleksi ilə
- b) 1- kompleksi ilə
- c) 2- kompleksi ilə
- d) 3- kompleksi ilə
- e)) 5- kompleksi ilə

62. Sual: Yaşayış məntəqələrində atmosfer havasındakı çirkləndirici maddələrin təyini üsulları hansı normativ sənədlə göstərilir? (Çəki: 1)

- a) CH-3917-80
- b) CH-3917-81
- c) CH-3917-83
- d))CH-3917-85
- e) CH-3917-87

63. Sual: «6» standart kompleksi nəyi ifadə edir? (Çəki: 1)

- a))floranı ifadə edir

- b) faunant ifadə edir
- c) təbiəti ifadə edir
- d) cəmiyyəti ifadə edir
- e) torpağı ifadə edir

64. Sual: Düst 17.6.1.01-83 standartı nəyi ifadə edir ? (Çəki: 1)

- a) təbiəti mühafizəni, torpağın saflaşdırılmasını
- b) təbiəti mühafizəni, torpaq analizi üsulunu
- c))təbiəti mühafizəni, flora, meşələrin qorunmasını və mühafizəsini
- d) torpağın rekultivasiyası, qorunması və mühafizəsi yolları
- e) ətraf mühitin qorunması, meşələrin salınmasını

65. Sual: Düst 17.6.3.01-78 standartı nəyi ifadə edir ? (Çəki: 1)

- a))təbiəti mühafizə, flora, şəhərlərdə yaşıl zonaların qorunması
- b) floranı, torpaq sahələrini, onun mühafizəsini və faydalı istifadə yollarını
- c) təbiəti mühafizəni, torpaqların yuyulması və ondan istifadəni
- d) yararsız torpaq sahələrinin rekultivasiyası, flora və torpağın PH-nın təyini
- e) təbiəti mühafizə, şəhərlərdə yaşıllıqların salınması və onun mühafizəsini

66. Sual: «7» kompleksinə aid olan standart nəyi ifadə edir? (Çəki: 1)

- a) flora, bitki aləmini ifadə edir
- b))fauna, heyvanat aləmini ifadə edir
- c) torpağın rekultivasiyasını ifadə edir
- d) meşələrin qorunmasını ifadə edir
- e) suların kimyəvi analizini ifadə edir

67. Sual: «8» standart kompleksi nəyi ifadə edir? (Çəki: 1)

- a) təbiəti mühafizəni
- b) meşələrin qorunması
- c))landşaftların qorunması
- d) floranın qorunmasını
- e) faunanın qorunmasını

68. Sual: «9» standart kompleksi nəyi ifadə edir? (Çəki: 1)

- a) landşaftları və yaşıl zonaları
- b) təbiəti mühafizəni və faydalı qazıntıları

- c) təbiəti mühafizəni və faydalı qazıntıların axtarışı
- d) Yer təkini, faydalı qazıntıların çıxarılması və zərurui olan təbiəti mühafizə məsələlərini
- e) təbiəti mühafizəni, faydalı qazıntıların təmizlənməsi və emala hazırlanması

69. Sual: Təbiəti mühafizə, torpağın rekultivasiyası, süxurların su məhlullarının PH-nın təyini üsulunun standartı necə göstərilir? (Çəki: 1)

- a) DÜİST 17.5.4.01-81
- b) DÜİST 17.5.4.01-82
- c) DÜİST 17.5.4.01-83
- d) DÜİST 17.5.4.01-84
- e) DÜİST 17.5.4.01-85

70. Sual: Floranı göstərən standart hansı kompleksə daxildir? (Çəki: 1)

- a) 6-kompleksinə
- b) 5-kompleksinə
- c) 4-kompleksinə
- d) 3-kompleksinə
- e) 2-kompleksinə

71. Sual: Təbiəti mühafizə, flora, meşələrin qorunması və mühafizəsi standartı necə göstərilir? (Çəki: 1)

- a) DÜİST 17.6.1.01-81
- b) DÜİST 17.6.1.01-82
- c) DÜİST 17.6.1.01-83
- d) DÜİST 17.6.1.01-84
- e) DÜİST 17.6.1.01-85

72. Sual: Floranı, torpaq sahələri, onun mühafizəsi və faydalı istifadə yolları hansı standartla göstərilir? (Çəki: 1)

- a) DÜİST 17.6.3.01-72
- b) DÜİST 17.6.3.01-74
- c) DÜİST 17.6.3.01-76
- d) DÜİST 17.6.3.01-78
- e) DÜİST 17.6.3.01-80

73. Sual: Faunaya və heyvanat aləminə aid standart hansı kompleksə daxildir? (Çəki: 1)

- a) 1-kompleksinə
- b) 3-kompleksinə

- c) 4-kompleksinə
- d) 5-kompleksinə
- e) 7-kompleksinə

74. Sual: CH – 3077 – 84 normativ sənədi nəyi ifadə edir? (Çəki: 1)

- a) zavodlarda olan səs-küyün səviyyəsini
- b) fabriklərdə olan səs-küyün səviyyəsini
- c) şəhərlərdə olan səs-küyün səviyyəsini
- d) kəndlərdə olan səs-küyün səviyyəsini
- e) yaşayış massivi ərazisində səs-küyün səviyyəsinin yol verilən səviyyələri

75. Sual: OHD 1 – 84 normativ sənədinin mahiyyəti nədir? (Çəki: 1)

- a) təbiəti mühafizə və layihə sənədlərinin razılaşdırılması
- b) layihə sənədlərinin normativinə uyğunlaşdırılması
- c) layihələrin yoxlanılması və razılaşdırılması
- d) layihə həllində havanın qorunması tədbirləri, razılaşdırılması,
- e) havanın qorunması tədbirlərinin razılaşdırılması və çirkləndirici

76. Sual: CH 457-74 normativ sənədi nəyi ifadə edir ? (Çəki: 1)

- a) magistral su kəməri üçün torpaqayırma normaları
- b) dəmir yolları üçün torpaqayırma normaları
- c) aeroportlar üçün torpaqayırma normaları
- d) neft kəmərləri üçün torpaqayırma normaları
- e) rabitə xətləri üçün torpaqayırma normaları

77. Sual: CH 456-73 normativ sənədi nəyi ifadə edir ? (Çəki: 1)

- a) dəmir yolları üçün torpaqayırma normaları
- b) magistral su kəmərləri üçün torpaqayırma normaları
- c) aeroportlar üçün torpaqayırma normaları
- d) avtomobillər üçün torpaqayırma normaları
- e) elektrik xətləri üçün torpaqayırma normaları

78. Sual: CH 452 - 74 normativ sənədi nəyi ifadə edir ? (Çəki: 1)

- a))magistral boru xəttləri üçün torpaqayırma normaları
- b) avtomobillər üçün torpaqayırma normaları
- c) magistral su kəmərləri üçün torpaqayırma normaları
- d) aeroportlar üçün torpaqayırma normaları
- e) rabitə xəttləri üçün torpaqayırma normaları

79. Sual: CH 459 - 74 normativ sənədi nəyi ifadə edir ? (Çəki: 1)

- a))neft və qaz quyuları üçün torpaqayırma normaları
- b) su kəmərləri üçün torpaqayırma normaları
- c) qaz kəmərləri üçün torpaqayırma normaları
- d) neft kəmərləri üçün torpaqayırma normaları
- e) aeroportlar üçün torpaqayırma normaları

80. Sual: CH 451 - 74 normativ sənədi nəyi ifadə edir ? (Çəki: 1)

- a) avtomobil yolları üçün torpaqayırma normaları
- b))rabitə xəttləri üçün torpaqayırma normaları
- c) boru kəmərləri üçün torpaqayırma normaları
- d) su kəmərləri üçün torpaqayırma normaları
- e) aeroportlar üçün torpaqayırma normaları

81. Sual: CH 465 - 74 normativ sənədi nəyi ifadə edir ? (Çəki: 1)

- a) neft kəmərləri üçün ayrılan torpaq normaları
- b) su kəmərləri üçün ayrılan torpaq normaları
- c))elektrik şəbəkələri (≤ 500 B) üçün ayrılan torpaq normaları
- d) aeroportlar üçün ayrılan torpaq normaları
- e) dəmir yolları üçün ayrılan torpaq normaları

82. Sual: CH 474-75 normativ sənədi nəyi ifadə edir ? (Çəki: 1)

- a))meliorasiya kanalları üçün ayrılan torpaq normaları
- b) dəmir yolları üçün ayrılan torpaq normaları
- c) su kəmərləri üçün ayrılann torpaq normaları
- d) neft kəmərləri üçün ayrılan torpaq normaları
- e) elektrik xətləri üçün ayrılan torpaq normaları

83. Sual: CH 462 - 74 normativ sənədi nəyi ifadə edir ? (Çəki: 1)

- a) neft axtarışına ayrılan torpaq normaları
- b))geoloji kəşfiyyat quyuları qurğuları üçün
- c) elektrik xəttləri üçün ayrılan torpaq normaları
- d) su kəmərləri üçün ayrılan torpaq normaları
- e) neft kəmərləri üçün ayrılan torpaq normaları

84. Sual: CH u П II-31-88 normativ sənədi nəyi ifadə edir ? (Çəki: 1)

- a) müəssisələrin istehsal fəaliyyətini
- b))sənaye müəssisələrinin su təchizatı balansını
- c) sənaye müəssisələrinin material təchizatı balansını
- d) sənaye müəssisəsi işçilərinin əmək haqqılarını
- e) layihə işlərinin keyfiyyəti və yerinə yetirilməsini

85. Sual: CH u П II-89-80 normativ sənədi nəyi ifadə edir ? (Çəki: 1)

- a) sənaye müəssisənin tikildiyi ərazini
- b) sənaye müəssisənin təhlükəlilik dərəcəsini
- c) sənaye müəssisənin pasportunu
- d) sənaye müəssisənin əhəmiyyətini
- e))sənaye müəssisəninin sanitar-qoruyucu zonasını

86. Sual: Tozlanan materialların nəql etdirilməsi üçün hansı nəqliyyat növündən istifadə etmək lazımdır? (Çəki: 1)

- a) tozsorucu nəqliyyat növündən
- b) soyuducu nəqliyyat növündən
- c) kompressorlu nəqliyyat növündən
- d) qapalı və soyuducu nəqliyyat növündən
- e))hidravlik və ya pnevmatik nəqliyyat növündən

87. Sual: Atmosferin və su hövzlərinin texnoloji tullantılarının tərkibindəki zərərli mad-dələr-lə çirklənməsinin hesabatı harada öz əksini tapır? (Çəki: 1)

- a))müəssisənin layihəsinin texnoloji hissəsində
- b) müəssisənin illik hesabatında
- c) su hövzələri layihələrinin texnoloji hissəsində
- d) iş icracısının layihəsinin texnoloji hissəsində
- e) podratçının layihəsinin texnoloji hissəsində

88. Sual: Tullantı miqdarının azaldılması üçün qurğuların tətbiq edilməsinin zəruriliyi hansı idarə tərəfindən müəyyən edilir? (Çəki: 1)

- a) müəssisənin müvafiq nazirliyi tərəfindən
- b) səhiyyə nazirliyi tərəfindən
- c) tikinti komitəsi tərəfindən
- d))səhiyyə nazirliyi və tikinti komitəsi tərəfindən
- e) müəssisə rəhbərliyi tərəfindən

89. Sual: Sanitar – qoruyucu zonaların ölçüləri necə müəyyən edilir? (Çəki: 1)

- a) istehsal sexi ilə müəssisənin kənarına olan məsafə ilə
- b) istehsal sexindən yaşayış mənbəyinə 1000 metr qalmış
- c) müəssisədən yaşayış massivinə 100 metr qalmış
- d))tullantı mənbəyindən yaşayış massivinin sərhəddinə qədər olan məsafə ilə
- e) müəssisədən yaşayış massivinin mərkəzinə olan məsafə ilə

90. Sual: Atmosferə zərərli və pis qoxulu maddələr həmçinin yüksək səs-küy yayan texnoloji prosesləri olan müəssisələr, onların ayrı-ayrı qurğuları yaşayış binasının harasında yerləşdirilməlidir? (Çəki: 1)

- a) hakim küləklərin əsdiyi istiqamətində
- b) binaların əks istiqamətində
- c))binaların külək döyməyən tərəfində
- d) binaların külək döyən tərəfində
- e) Tamamilə binalardan uzaq məsafədə

91. Sual: İstehsal müəssisəsi və yaşayış massivinin yerləşməsində əsasən nələri nəzərə almaq lazımdır? (Çəki: 1)

- a) istehsal müəssisəsinin işlədiyi xammalın tərkibini
- b) texnoloji prosesdən ayrılan qazların tərkibini
- c) müəssisənin coğrafi yerləşmə variantını
- d))hakim küləyin istiqaməti və sürətini
- e) yaşayış massivinin mövcud təbii şəraitini

92. Sual: Hansı halda müəssisəni yaşayış zonası ərazisində yerləşdirmək olar? (Çəki: 1)

- a))əgər müəssisədən müəyyən edilmiş normadan çox zərərli maddələr və tullantılar atılmazsa
- b) əgər müəssisənin texnoloji prosesində heç bir nasazlıq yoxdursa
- c) əgər buraxılan zərərli maddələrin miqdarı normadan aşağıdırsa
- d) əgər zərərli tullantılar insan sağlamlığı üçün təhlükəli deyilsə
- e) müəssisə tamamilə zərərsiz xammalla işləyərsə

93. Sual: Sənaye müəssisəsi tikildikdə meydancadan istifadə əmsalı (η) neçə götürülür? (Çəki: 1)

- a) $\eta = 0,15 - 0,25$ qəbul edilir
- b) $\eta = 0,25 - 0,35$ qəbul edilir
- c) $\eta = 0,35 - 0,50$ qəbul edilir
- d) $\eta = 0,50 \div 0,55$ qəbul edilir
- e) $\eta = 0,55 - 0,60$ qəbul edilir

94. Sual: Sanitar – qoruyucu zonaların ölçüləri zərurət olduqda hansı orqanlar tərəfindən artırıla bilər? (Çəki: 1)

- a) müvafiq nazirlik və nazirlər kabineti tərəfindən
- b))sanitar – epidimoloji idarə və tikinti komitəsi tərəfindən
- c) idarə rəhbərliyi və nazirlik tərəfindən
- d) Ekologiya və Təbii sərvətlər Nazirliyi tərəfindən
- e) səhiyyə nazirliyi və müvafiq nazirlik tərəfindən

95. Sual: Sanitar – qoruyucu zonaların ölçüləri zərurət olduqda neçə dəfə artırıla bilər? (Çəki: 1)

- a) 2– dəfədən çox olmamaq şərtlə
- b))3 – dəfədən çox olmamaq şərtlə
- c) 3,5 dəfədən çox olmamaq şərtlə
- d) 4 – dəfədən çox olmamaq şərtlə
- e) 5 – dəfədən çox olmamaq şərtlə

96. Sual: Sanitar qoruyucu zonaların ölçüləri hansı hallarda azaldıla bilər? (Çəki: 1)

- a) əgər tullantılar təmizləndikdən sonra ətraf mühətdə zərərli
- b) tullantılar təmizləndikdən sonra ətrafdakı zərərli maddələrin miqdarı 3086 – 84 standartından çox olarsa
- c))tullantılar təmizləndikdən sonra ətrafdakı zərərli maddələrin miqdarı 3086 – 84 standartına uyğun olarsa
- d) əgər zərərli maddələrin atmosferdə səpələnməsini hesablamaq
- e) əgər yaşayış məntəqələrinin havasında heç bir qorxulu zərərli

97. Sual: Yaşayış massivi ərazisində səs-küyün hansı səviyyədə sanitar-qoruyucu zonanı azaltmaq olar? (Çəki: 1)

- a) riyazi hesablama nəticəsində müəyyən olunmuş qiymətlər daxilində
- b) statistik hesablamaların nəticəsinə əsasən
- c) riyazi-modelləşdirmə üsulunun nəticəsinə əsasən
- d))akustik hesablamaların nəticəsinə əsasən
- e) empirik-riyazi hesablamaların nəticəsinə əsasən

98. Sual: İstehsalın həcminə əsasən sanitariya-qoruyucu zonalar ölçülərə və siniflərə necə ayrılır? (Çəki: 1)

- a) istehsal ≥ 500.000 T/il olduqda I-ci sinfə aid edilir (1000 m)
- b) istehsal ≥ 400.000 T/il olduqda I-ci sinfə aid edilir (1000 m)
- c) istehsal ≥ 300.000 T/il olduqda I-ci sinfə aid edilir (1000 m)
- d) istehsal ≥ 200.000 T/il olduqda I-ci sinfə aid edilir (1000 m)
- e) istehsal ≥ 100.000 T/il olduqda I-ci sinfə Aid edilir (1000 m)

99. Sual: İşləyən sənaye müəssisələrini ekoloji ekspertizaya məruz etdikdə yaranan tullantıların miqdarını nəyə əsasən dəqiq müəyyən etmək olar? (Çəki: 1)

- a) müəssisənin ekoloji pasportuna əsasən
- b) nəzarət-ölçü i hazlarının göstəricilərinə əsasən
- c) müəssisənin aylıq (illik) hesabatına əsasən
- d) müəssisənin material balansının hesablanmasına əsasən
- e) ekoloji nəzarət təşkilatının məlumatına əsasən

100. Sual: Aşağıda göstərilənlərdən hansı ətraf mühitin energetik çirkləndiricisi deyil? (Çəki: 1)

- a) səs-küy
- b) titrəyişlər
- c) aerosollar
- d) elektromaqnit sahələri
- e) ionlaşdırıcı şüalanmalar

101. Sual: Çirkab sularının təmizlənməsi üçün impellerli flotasiya qurğucunu hesabladığda suyun qurğuda qalma müddəti hansı hədudlarda götürülə bilər?

- a) 1 – 2 saat
- b) 35 – 40 dəqiqə
- c) 15 – 20 dəqiqə
- d) 3 – 4 saat
- e) 5 – 6 saat

102. Sual: DÜİST 17.2.1.01 – 86 şəkildə ifadə edilən təbiəti mühafizə standartı hansı kompleksə aiddir? (Çəki: 1)

- a) hidrosfera
- b) torpaqlar
- c) yer təki
- d) atmosferə
- e) ərazilər

103. Sual: Qravitasiyalı çökdürmə sürəti toz hissəciklərinin həqiqi sıxlığından (bütün başqa şərtlər eyni olduqda) necə asılıdır?

- a) sıxlıq artdıqca çökmə sürəti azalır
- b) sıxlıq azaldıqca çökmə sürəti artır
- c))sıxlıq artdıqca çökmə sürəti artır
- d) çökmə sürəti sıxlıqdan asılı deyil
- e) sıxlıq artdıqca çökmə sürəti kvadratik asılıqla dəyişir

104. Sual: Layihələrin ekoloji ekspertizasına dair yekun rəy nüsxəsi hansı təşkilata təqdim edilmir?

- a) layihəni təsdiq edən dövlət orqanına
- b) ihəni hazırlayan təşkilata
- c))dövlət standartlaşdırma komitəsinə
- d) layihəni hazırlayan təşkilatın yuxarı instansiyasına
- e) ekoloji ekspertizanı aparan təşkilat

105. Sual: Dəmir yolları üçün torpaq ayırma normaları hansı normativ sənədlə göstərilir?

- a) CH 468-68
- b) CH 468-70
- c) CH 468-72
- d))CH 468-74
- e) CH 468-76

106.Sual: Aeroportlar üçün torpaq ayırma normaları hnası normativ sənədlə göstərilir?

- a) CH 457-70
- b) CH 457-71
- c) CH 457-72
- d) CH 457-73
- e))CH 457-74- lə

107.Sual: Magistral su kəmərləri üçün torpaq ayırma normaları hansı normativ sənədlə göstərilir?

- a) CH 456-68
- b) CH 456-70
- c) CH 456-71
- d) CH 456-72
- e))CH 456-73

108.Sual: Magistral boru xəttləri üçün torpaq ayırma normaları hansı normativ sənədlə göstərilir?

- a) CH 452-70
- b) CH 452-72
- c))CH 452-74
- d) CH 452-76
- e) CH 452-78

109.Sual: Neft və qaz quyuları üçün torpaq ayırma normaları hansı normativ sənədlə göstərilir? (Çəki: 1)

- a) CH 459-70
- b) CH 459-72
- c) CH 459-73
- d))CH 459-74
- e) CH 459-75

110.Sual: Layihələndirmə normaları, su təchizatı bayır şəbəkələr və qurğular hansı normativlə göstərilir? (Çəki: 1)

- a) CH və П I I -31- 70-ilə
- b) CH və П I I -31- 72-ilə
- c))CH və П I I -31- 74-ilə
- d) CH və П I I -31- 76-ilə
- e) CH və П I I -31- 78-ilə

111.Sual: Layihələndirmə normaları, kanalizasiya və qurğular hansı normativlə göstərilir? (Çəki: 1)

- a) CH və П I I -32- 70-ilə
- b) CH və П I I -32- 72-ilə
- c))CH və П I I -32- 74-ilə
- d) CH və П I I -32- 76-ilə
- e) CH və П I I -32- 78-ilə

112.Sual: Layihələndirmə normaları, avtomobillərə xidmət müəssisələri hansı normativlə göstərilir? (Çəki: 1)

- a) CH və П I I -93- 68-ilə
- b) CH və П I I -93- 70-ilə
- c) CH və П I I -93- 72-ilə
- d))CH və П I I -93- 74-ilə
- e) CH və П I I -93- 76-ilə

113.Sual: Layihələndirmə normaları, ventilyasiya hansı normativlə göstərilir? (Çəki: 1)

- a) CH və П I I -33- 71-ilə
- b) CH və П I I -33- 73-ilə
- c))CH və П I I -33- 75-ilə
- d) CH və П I I -33- 77-ilə
- e) CH və П I I -33- 79-ilə

114.Sual: Zərurət olduqda sanitariya-qoruyucu zonaların ölçülərini 3 dəfədən çox olmamaq şərti ilə nə etmək olar? (Çəki: 1)

- a) Genişləndirmək olar
- b) Daraltmaq olar
- c) Ekspertiza edə bilər
- d) Azaltmaq olar
- e))Artırmaq olar

115.Sual: Tullantıların təmizlənməsi üçün usul və vasitələr olmadıqda sanitariya qoruyucu zonaların ölçülərini nə etmək olar? (Çəki: 1)

- a) Monitoring etmək olar
- b) Analiz etmək olar
- c) Nəticə çıxarmaq olar
- d) artırmaq olar
- e))Azaltmaq olar

116.Sual: Ətraf mühitə zərərli olan kifayət qədər öyrənilməmiş yeni istehsalat müəssisələri tikdikdə, sanitariya-qoruyucu zonanı nə etmək olar? (Çəki: 1)

- a))Artırmaq olar
- b) Azaltmaq olar

- c) Müşahidə etmək olar
- d) Analiz etmək olar
- e) Ekspertiza aparmaq olar

117.Sual: Dövlət radiasiya nəzarəti idarəsi tərəfindən sanitar-qoruyucu zonalarda nə müəyyən edilir? (Çəki: 1)

- a) Toksik maddələr
- b) Pis qoxulu birləşmələr
- c))Radioaktiv maddələr
- d) Zərərli komponentlər
- e) Şüalanma səviyyəsi

118.Sual: Ətrafdakı zərərli maddələrin miqdarı 3086-84 standartına uyğun olarsa, sanitar-qoruyucu zonanın ölçüsünü nə etmək olar? (Çəki: 1)

- a) Artırmaq olar
- b))Azaltmaq olar
- c) Yoxlamaq olar
- d) Bərpa etmək olar
- e) Uzatmaq olar

119.Sual: OHD – 86 normativ sənədi nəyi ifadə edir? (Çəki: 1)

- a) şəhərlərdə atmosfer tullantılarındakı zərərli maddələrin qatılığını
- b) işləyən müəssisələrdə atmosferdəki zərərli maddələrin qatılığını
- c))müəssisənin atmosfer tullantılarındakı zərərli maddələrin qatılığının
- d) müəssisənin atmosfer havasındakı zərərli maddələrin kimyəvi
- e) su hövzələrindəki çirkab birləşmələri haqqında

120.Sual: PD 52. 04 – 52 – 85 normativ sənədi nəyi ifadə edir?. (Çəki: 1)

- a) əlverişli meteoroloji şəraitlərdə tullantıların nizamlanmasını
- b))əlverişsiz meteoroloji şəraitdə tullantıların nizamlanmasını
- c) radiasiyalı şəraitdə tullantıların hesablanması
- d) səs-küy şəraitdə titrəyişlərin nizamlanması
- e) vibrasiyalı şəraitdə səs-küyün nizamlanmasını

121.Sual: CH 467 – 74 normativ sənədi nəyi ifadə edir? (Çəki: 1)

- a) əhali üçün torpaq sahəsi ayırma normaları
- b) xüsusi vətəndaşlar üçün torpaq ayırma normaları
- c))avtomobil yolları üçün torpaq ayırma normaları
- d) dəmir yolu üçün torpaq ayırma normaları
- e) müəssisələr üçün torpaq ayırma normaları

122.Sual: CH 468 – 74 normativ sənədi nəyi ifadə edir? (Çəki: 1)

- a))dəmir yolları üçün torpaqayırma normaları
- b) avtomobil yolları üçün torpaqayırma pormaları
- c) su kəmərləri üçün torpaqayırma normaları
- d) elektrik xətləri üçün torpaqayırma normaları
- e) boru kəmərləri üçün torpaqayırma normaları

123.Sual: CH u Π normativ sənədi nəyi ifadə edir? (Çəki: 1)

- a) tikinti normaları və qaydalarını
- b) layihələndirmə qanunlarını
- c))inşaat normaları və qaydalarını
- d) zəlzələ normaları və qaydalarını
- e) sel-su normaları və qaydalarını

124.Sual: CH u Π II – 31 – 74 normativ sənədi nəyi ifadə edir? (Çəki: 1)

- a))layihələndirmə normaları, su təchizatı, bayır şəbəkələr və qurğular
- b) layihələndirmə standartları, strukturu və mexanizmi
- c) inşaat materiallarına ayrılan standartlar və normalar
- d) layihələndirmə işlərində aparılan monitorinqlər
- e) layihələndirmə işlərində aparılan ekspertizalar

125.Sual: CH u Π II-32-74 normativ sənədi nəyi ifadə edir ? (Çəki: 1)

- a) inşaat işləri, kanalizasiya, bayır şəbəkələr və qurğuları
- b))layihələndirmə normaları, kanalizasiya, bayır şəbəkələr və qurğular
- c) su təchizatı, inşaat işləri və layihələndirmə
- d) layihələndirmə, ekoloji analiz və qiymətləndirmə
- e) layihələndirmədə yekun sənədlərin tərtib edilməsi

126.Sual: CH u П II-93-74 normativ sənədi nəyi ifadə edir ? (Çəki: 1)

- a) layihələndirmə normaları və onun mərhələləri
- b) layihə işləri və onun aparılma mərhələləri
- c) layihələndirmə normaları. Avtomobillərə xidmət müəssisələri.
- d) layihələrin sifarişçi və podratçı ilə razılaşdırılması
- e) layihə işlərində ekspertiza qaydaları

127.Sual: CH u П II-33-75 normativ sənədi nəyi ifadə edir ? (Çəki: 1)

- a) layihələndirmə normaları. Ventilyasiyanı
- b) su təchizatı və kanalizasiyanı
- c) elektrik və ventilyasiyanı
- d) elektrik və ventilyasiyanı
- e) binaların seysmik davamlılığını

128.Sual: Sanitar – qoruyucu zonaların ölçülərindən asılı olaraq müəssisələr neçə sinifə bölünürlər (Çəki: 1)

- a) 2 – sinifə bölünürlər
- b) 3 – sinifə bölünürlər
- c) 4 – sinifə bölünürlər
- d) 5 – sinifə bölünürlər
- e) 6 – sinifə bölünürlər

129.Sual: Birinci sinif müəssisələr üçün sanitar- qoruyucu zonanın məsafəsi nə qədərdir? (Çəki: 1)

- a) 1000 metirdir
- b) 800 metirdir
- c) 500 metirdir
- d) 300 metirdir
- e) 100 metirdir

130.Sual: İkinci sinif müəssisələr üçün sanitar – qoruyucu zona nə qədərdir? (Çəki: 1)

- a) 1500 metir
- b) 1000 metir
- c) 500 metir
- d) 300 metir
- e) 150 metir

131.Sual: Dördüncü sinif müəssisə üçün sanitar – qoruyucu zona nə qədərdir? (Çəki: 1)

- a) 800 metir
- b) 700 metir
- c) 500 metir
- d) 300 metir
- e))100 metir

132.Sual: Beşinci sinif müəssisə üçün sanitar – qoruyucu zona nə qədərdir? (Çəki: 1)

- a) 500 metir
- b) 300 metir
- c) 200 metir
- d) 100 metir
- e))50 metir

133.Sual: Hansı hallarda sanitar – qoruyucu zonaların ölçüləri artırıla bilər? (Çəki: 1)

- a) atmosfer tullantıları həddən çox olduqda
- b))tullantıların təmizlənməsi üçün üsul və vasitələr olmadıqda
- c) təmizləmə üsulu effektivliyi itirdikdə
- d) hakim küləklərin sürəti həddən çox olduqda
- e) hava şəraiti tez-tez dəyişdikdə

134.Sual: Sanitariya baxımından sanitar-qoruyucu zonaları hansı hallarda artırmaq olar? (Çəki: 1)

- a) ətrafda külli miqdarda zərərli birləşmələr olduqda
- b) ətraf mühitdə kəskin toksiki birləşmələr olduqda
- c))ətraf mühitdə zərərli olan, kifayət qədər öyrənilməmiş yeni birləşmələr olduqda
- d) ətraf mühitdə müəyyən edilməmiş zərərli komponentlər aşkar edildikdə
- e) dövlət əhəmiyyətli layihələr həyata keçirdikdə

135.Sual: Radioaktiv maddələrin tətbiqi ilə iş aparan müəssisələrdə sanitar-qoruyucu zonaların ölçüləri hansı idarə tərəfindən müəyyən edilir? (Çəki: 1)

- a) Ekologiya və Təbii sərvətlər nazirliyi tərəfindən

- b) dövlət standartlaşma və parent komitəsi tərəfindən
- c) Respublika Nazirlər kabineti tərəfindən
- d))Dövlət Radiasiya nəzarəti idarəsi tərəfindən
- e) müəsisə rəhbərliyi və müvafiq nazirlik tərəfindən

136.Sual: Təbiəti mühafizə üzrə dövlətarası standartın hər bir kompleksinin neçə qrupu var? (Çəki: 1)

- a) 3
- b))7
- c) 9
- d) 2
- e) 10

137.Sual: Aşağıda sayılan göstəricilərdən hansı atmosfer havasının keyfiyyət meyarı deyil?

- a) ortasutkalıq buraxılabilən qatılıq həddi
- b) maksimal birdəfəlik buraxılabilən qatılıq həddi
- c) buraxılabilən atqı həddi
- d))maksimal çirklənmə zonası
- e) xroniki təsir zonası

138.Sual: Yaşayış massivi ərazisində səs-küyün səviyyəsinin yol verilən səviyyəsi hansı normativ sənədlə göstərilir? (Çəki: 1)

- a) CH-3077-80-ilə
- b) CH-3077-82-ilə
- c))CH-3077-84-ilə
- d) CH-3077-86-ilə
- e) CH-3077-88-ilə

139.Sual: Layihə həllində havanın qorunması tədbirləri, razılaşdırılması, ekspertizanın aparılması və ümumi razılığa gəlməsi hansı normativ sənədlə göstərilir? (Çəki: 1)

- a) OHD 1- 82
- b))OHD 1- 84
- c) OHD 1- 86
- d) OHD 1- 88
- e) OHD 1- 90

140.Sual: Müəssisənin atmosfer tullantılarındakı zərərli maddələrinin qatılığıının hesablanması metodikası hansı normativ sənədlə verilir? (Çəki: 1)

- a))OHD - 86
- b) OHD – 88
- c) OHD - 90
- d) OHD - 92
- e) OHD - 91

141.Sual: Əlverişsiz meteoroloji şəraitdə tullantıların nizamlanması hansı normativ sənədlə göstərilir? (Çəki: 1)

- a) PD 52.04-52-81
- b) PD 52.04-52-83
- c))PD 52.04-52-85
- d) PD 52.04-52-87
- e) PD 52.04-52-89

143.Sual: Avtomobil yolları üçün torpaq ayırma normaları hansı normativ sənədlə göstərilir?

- a) CH 467 -72
- b))CH 467 -74
- c) CH 467 -76
- d) CH 467 -78
- e) CH 467 -80

144.Sual: Rabitə xəttləri üçün torpaq ayırma normaları hansı normativ sənədlə göstərilir?

- a))CH 451-74
- b) CH 451-75
- c) CH 451-76
- d) CH 451-77
- e) CH 451-78

145.Sual: Elektrik şəbəkələri (≤ 500 B) üçün torpaq ayırma normaları hansı normativ sənədlə göstərilir? (Çəki: 1)

- a) CH 465-70
- b) CH 465-72
- c))CH 465-74
- d) CH 465-76

e) CH 465-78

146.Sual: Meliorasiya kanalları üçün torpaq ayırma normaları hansı normativ sənədlə göstərilir? (Çəki: 1)

- a) CH 474-70
- b) CH 474-71
- c) CH 474-73
- d))CH 474-75
- e) CH 474-77

147.Sual: Geoloji kəşfiyyat quyuları qurğuları üçün torpaqayırma normaları hansı normativ sənədlə göstərilir? (Çəki: 1)

- a) CH 462-72
- b))CH 462-74
- c) CH 462-76
- d) CH 462-77
- e) CH 462-78

148.Sual: İnşaat normaları və qaydaları hansı normativ sənədlə göstərilir? (Çəki: 1)

- a) CH və A-ilə
- b) CH və B-ilə
- c) CH və S-ilə
- d) CH və N-ilə
- e))CH və П-ilə

149.Sual: Tullantı mənbəyindən yaşayış sahəsinin sərhəddinə qədər olan məsafə nəyi ifadə edir? (Çəki: 1)

- a) Zərərli zonanın ölçüsünü
- b) Təmiz zonanın ölçüsünü
- c) Tikilən müəssisənin ərazisini
- d))Sanitar-qoruyucu zonanın ölçüsünü
- e) Zərərli zonanın başlanmasını

150.Sual: 1000 metr məsafə hansı sinif müəssisələr üçün sanitariya-qoruyucu zonanın məsafəsini göstərir? (Çəki: 1)

- a))1-cisinin müəssisələr
- b) 2-ci sinif müəssisələr

- c) 3-cü sinif müəssisələr
- d) 4-cü sinif müəssisələr
- e) 5-ci sinif müəssisələr

151.Sual: 500 metr məsafə hansı sinif müəssisələr üçün qoruyucu zonadır? (Çəki: 1)

- a) 1-ci sinif
- b) 2-ci sinif
- c) 3-cü sinif
- d) 4-cü sinif
- e) 5-ci sinif

152.Sual: 300 metr məsafə hansı sinif müəssisələr üçün qoruyucu zonadır? (Çəki: 1)

- a) 1-ci sinif
- b) 2-ci sinif
- c) 3-cü sinif
- d) 4-cü sinif
- e) 5-ci sinif

153.Sual: 100 metr məsafə hansı sinif müəssisələr üçün qoruyucu zonadır? (Çəki: 1)

- a) 1-ci sinif
- b) 2-ci sinif
- c) 3-cü sinif
- d) 4-cü sinif
- e) 5-ci sinif

154.Sual: 50 metr məsafə hansı sinif müəssisələr üçün qoruyucu zonadır? (Çəki: 1)

- a) 1-ci sinif
- b) 2-ci sinif
- c) 3-cü sinif
- d) 4-cü sinif
- e) 5-ci sinif

155.Sual: Sanitar-epidimoloji idarə və tikinti komitəsi zərurət olduqda sanitar-qoruyucu zonanı nə edə bilər? (Çəki: 1)

- a) Ləğv edə bilər
- b) Azalda bilər
- c))Artıra bilər
- d) Genişləndirə bilər
- e) Nəzarətə götürə bilər

156.Sual: Sənaye müəssisələrinin layihələndirilməsində sanitariya normalı hansı Nəli norma-tiv sənədlə ifadə edilir? (Çəki: 1)

- a) CH 145 – 70 ilə
- b))CH 245 – 71 ilə
- c) CH – 345 – 72 ilə
- d) CH – 445 – 73 ilə
- e) CH – 545 – 74 ilə

157.Sual: İstehsal prosesində zərərli maddələrin ayrılmaması üçün texnoloji avadanlıqlarda və boru kəmərlərində nə etmək lazımdır? (Çəki: 1)

- a) texnoloji prosesdə avtomatlaşdırma tətbiq etmək
- b) boru kəmərlərini mütəmadi təmizləmək
- c) qapalı texnologiya sisteminə keçmək
- d))qovuşma və birləşmə yerlərini hermetikləşdirmək və
- e) ventilyasiya sisteminin işini gücləndirməli

158.Sual: Zərərli tullantıları təmizləmək üçün hansı üsuldən istifadə etmək lazımdır? (Çəki: 1)

- a) zərərli maddələri çökdürmə üsulundan
- b) quru üsulla çökdürmə vasitəsindən
- c) yaş üsulla çökdürmə metodundan
- d))zərərli maddələri rekuperasiya etməklə
- e) texnoloji prosesi tənzimləməklə

159.Sual: Atmosfer havasını zərərli və pis qoxulu maddələrlə çirkləndirən nöqtəvi mənbələr hansılardır? (Çəki: 1)

- a) zərərli və qoxulu qazlar
- b) kükürlü və azotlu qazlar
- c))atqı boruları və şaxtaları
- d) toz soorucu boruları
- e) ventilyasiya boruları

160.Sual: Atmosfer havasını zərərli və pis qoxulu maddələrlə çirkləndirən sahəvi mənbələr hansılardır? (Çəki: 1)

- a) məhsulun boşaldıldığı anbarlar
- b) hazır məhsul anbarları
- c) binaların giriş və çıxış yerləri
- d) binaların zenit fənərləri, xammalın boşaldığı açıq meydançalar
- e) müəssisənin emal sexləri

161.Sual: Atmosfer havasını zərərli və pis qoxulu maddələrlə çirkləndirən xətti mənbələr hansılardır? (Çəki: 1)

- a) intensiv olan avtomobil nəqliyyat yolları
- b) intensiv təyyarə uçuş zolaqları
- c) ətraf iyili maddələr ötürən zavodlar
- d) intensiv işləyən qalvanik emal sexləri
- e) intensiv hərəkətli dairəvi yollar, boru kəmərləri

162.Sual: İstehsalın həcminə əsasən sanitariya-qoruyucu zonalar II-ci sinfə necə ayrılır? (Çəki: 1)

- a) məhsuldarlıq 20.000 – 100.000 T/il olduqda (500m)
- b) məhsuldarlıq 20.000 – 80.000 T/il olduqda (500m)
- c) məhsuldarlıq 20.000 – 70.000 T/il olduqda (500m)
- d) məhsuldarlıq 20.000 – 60.000 T/il olduqda (500m)
- e) məhsuldarlıq 20.000 – 50.000 T/il olduqda (500m)

163.Sual: İstehsalın həcminə əsasən sanitariya – qoruyucu zonalar III-cü sinfə necə ayrılır? (Çəki: 1)

- a) məhsuldarlıq 20.000 – 50.000 T/il olduqda (300m)
- b) məhsuldarlıq 20.000 – 40.000 T/il olduqda (300m)
- c) məhsuldarlıq 20.000 – 30.000 T/il olduqda (300m)
- d) məhsuldarlıq 20.000 – 25.000 T/il olduqda (300m)
- e) məhsuldarlıq 10.000 – 20.000 T/il olduqda (300m)

164.Sual: İstehsalın həcminə əsasən sanitariya – qoruyucu zonalar IV-cü sinfə necə ayrılır? (Çəki: 1)

- a) məhsuldarlıq 15.000 – 20.000 T/il olduqda (100m)
- b) məhsuldarlıq 10.000 – 15.000 T/il olduqda (100m)
- c) məhsuldarlıq 8.000 – 10.000 T/il olduqda (100m)
- d) məhsuldarlıq 5.000 – 8.000 T/il olduqda (100m)
- e) məhsuldarlıq 5.000 T/il olduqda (100m)

165.Sual: İstehsalın həcminə əsasən sanitariya – qoruyucu zonalar V-ci sinfə necə ayrılır? (Çəki: 1)

- a) məhsuldarlıq 4.000 – 5.000 T/il olduqdu (50m)
- b) məhsuldarlıq 3.000 – 4.000 T/il olduqdu (50m)
- c) məhsuldarlıq 2000 – 3.000 T/il olduqdu (50m)
- d) məhsuldarlıq 1000 – 2000 T/il olduqdu (50m)
- e) məhsuldarlıq 1000 t/il olduqdu (50m)

166.Sual: Aerosol (ikifazlı) tullantılardan zərərli qazları ayırmaqdan ötrü aşağıda sayılan üsullardan hansı bu məqsəd üçün yaramır? (Çəki: 1)

- a) absorbsiya
- b) kondensasiya
- c) adsorbsiya
- d) katalitik
- e) termiki

167.Sual: Sənaye müəssisələrinin su təchizatı balansını hansı normativlə göstərilir? (Çəki: 1)

- a) CH və П II -31- 81-ilə
- b) CH və П II -31- 83-ilə
- c) CH və П II -31- 85-ilə
- d) CH və П II -31- 88-ilə
- e) CH və П II -31- 91-ilə

168.Sual: Sənaye müəssisəsinin sanitariya-qoruyucu zonası hansı normativlə göstərilir? (Çəki: 1)

- a) CH və П II -89- 80-ilə
- b) CH və П II -89- 81-ilə
- c) CH və П II -89- 83-ilə
- d) CH və П II -89- 85-ilə
- e) CH və П II -89- 87-ilə

169.Sual: CH 245-71 normativi nəyi ifadə edir? (Çəki: 1)

- a) Sənaye müəssisəsinin layihə standartını
- b) Sənaye müəssisəsinin sanitariya-qoruyucu zonasını

- c) Layihə normaları və işıqlandırmanı
- d) Layihə normaları və səs-küyü
- e))Sənayə müəssisələrinin layihələndirilməsində sanitariya normalını

170.Sual: Sənaye müəssisəsində hidravlik və ya pnevmatik nəqliyyat novündən nə üçün istifadə edirlər? (Çəki: 1)

- a))Tozlanan materiallarının neql edilməsi üçün
- b) Yığılan metal qırıntıların daşımaq üçün
- c) Sexləri materialla təmin etmək üçün
- d) Sexləri xammalla təmin etmək üçün
- e) Hazır detalları daşımaq üçün

172.Sual: Zərərli maddələri rekuperasiya etmək bizə nə verir? (Çəki: 1)

- a) Tullantıların tərkibini təyin etmək
- b) Zərərli tullantıları müəyyən etmək.
- c))Zərərli tullantıları təmizləmək
- d) Zərərli tullantıları çökdürmək
- e) Zərərli tullantıları parçalamaq

173.Sual: İstehsal gücü ≥ 100.000 T/il olduqda bu müəssisə hansı sinifə aid edilir? (Çəki: 1)

- a))1-ci sinifə
- b) 2-ci sinifə
- c) 3-cü sinifə
- d) 4-cü sinifə
- e) 5-ci sinifə

174.Sual: İstehsal gücü ≥ 100.000 T/il olduqda sanitar qoruyucu zonanın ölçüsü nə qədər olur? (Çəki: 1)

- a) 200 metr
- b) 400 metr
- c) 600 metr
- d) 800 metr
- e))1000 metr

175.Sual: Məhsuldarlıq 20.000-100.000 T/il olduqda bu müəssisə hansı simifə aid edilir?

- a) 1-ci sinifə
- b))2-ci sinifə
- c) 3-cü sinifə
- d) 4-cü sinifə
- e) 5-ci sinifə

176.Sual: Məhsuldarlıq 20.000-100.000 T/il olduqda sanitar-qoruyucu zonanın ölçüsü nə qədər olur? (Çəki: 1)

- a) 100 metr
- b) 300 metr
- c))500 metr
- d) 700 metr
- e) 900 metr

177.Sual: Məhsuldarlıq 10.000-20.000 T/il olduqda bu müəssisə hansı sinifə aid edilir? (Çəki: 1)

- a) 1-ci sinifə
- b) 2-ci sinifə
- c))3-cü sinifə
- d) 4-cü sinifə
- e) 5-ci sinifə

178.Sual: Məhsuldarlıq 50.000 T/il olduqda bu müəssisə hansı sinifə aid edilir? (Çəki: 1)

- a) 1-ci sinifə
- b) 2-ci sinifə
- c) 3-cü sinifə
- d))4-cü sinifə
- e) 5-ci sinifə

179.Sual: Məhsuldarlıq 10.000-20.000 T/il olduqda sanitar-qoruyucu zonanın ölçüsü nə qədər olur? (Çəki: 1)

- a) 100 metr
- b) 200 metr
- c))300 metr
- d) 400 metr
- e) 500 metr

180.Sual: Məhsuldarlıq 50.000 T/il olduqda sanitar-qoruyucu zonanın ölçüsü nə qədər olur?

- a))100 metr
- b) 300 metr
- c) 500 metr
- d) 700 metr
- e) 1000 metr

181.Sual: Layihələrin ekoloji ekspertizasını hansı prinsiplərə riayət etməklə aparırlar?

- a) insanların sağlam ekoloji mühitdə yaşamaq hüququnda
- b) insanların ekoloji mühitdə yaşamaq hüququnun üstün olması
- c))cəmiyyətin sağlam ekoloji mühitdə yaşamaq hüququnun müəyyən edici olması
- d) cəmiyyətin arzu etdikləri mühitdə yaşamaq hüquqları
- e) dövlət siyasətinin ekoloji qanunlarla uzlaşması

182.Sual: Ekoloji ekspertizanı aradıqda hansı prinsiplərə riayət edilməlidir? (Çəki: 1)

- a) siyasi və ekoloji maraqların harmonik birliyi
- b))iqtisadi və ekoloji maraqların harmonik birliyi
- c) cəmiyyət və ekoloji maraqların harmonik birliyi
- d) cəmiyyət və təbiətin harmonik birliyi
- e) təbii və antropogen maraqların harmonik birliyi

183.Sual: Ərazi-istehsalat baxımından layihənin tətbiqinin ekspertizasına olan tələbat nədir? (Çəki: 1)

- a) layihənin seçilən ərazi üçün məqsədyönlü olması
- b) layihənin ərazi-istehsalat sahəsində yoxlanılması
- c))layihənin ərazi-istehsalat sahəsinə tətbiqi və ekoloji baxımdan məqsədəuyğunluğu
- d) layihə işi ilə seçilən ərazinin uyğunluğu
- e) layihə işi ilə seçilən ərazi-istehsalat sahəsinin monitorinqi

184.Sual: Layihələrin tətbiqi prosesində ekoloji təhlükəsizliyin rolu nədir? (Çəki: 1)

- a))layihə işinin tətbiqində ekoloji təhlükəsizliyin təmin edilməsi
- b) layihə işini qurtardıqda istehsal müəssisəsi ilə ekoloji məsələlərin həlli prinsipi
- c) layihə işində əmələ gələn əlavələrin sifarişçi ilə razılaşdırılması
- d) layihələrin ekoloji baxımdan nomativlərə cavab verməsi
- e) layihələrin tamamlanması və ekoloji təhlükəsizliyin təmin edilməsi

185.Sual: Ekoloji ekspertizada I-ci mərhələdə (hazırlıq mərhələsi) nələr yoxlanılır? (Çəki: 1)

- a))layihənin lazımi rekvizitlərin olması, onların qüvvədə olan qanunvericiliyə uyğunluğu
- b) layihə işlərinin standartta uyğunluğu
- c) layihə işinin inşaat normativlərinə uyğunluğu
- d) layihə işlərində ekoloji elementlərin tamlığı
- e) layihə işinin normativ aktlarının təşkili

186.Sual: Ekoloji ekspertizanın yerinə yetirilməsi neçə mərhələyə ayrılır? (Çəki: 1)

- a) 2 – mərhələyə
- b))3 – mərhələyə
- c) 4 – mərhələyə
- d) 5 – mərhələyə
- e) 6 – mərhələyə

187.Sual: Ekoloji ekspertizanın II-ci (əsas) mərhələsində əsas diqqəti nə cəlb edir? (Çəki: 1)

- a) layihələndirilən obyektin monitorinqi
- b) monitorinqin nəticələrinin analizi
- c) obyektin yerləşdiyi ərazi haqqında məlumatlar
- d))obyek üzrə alınan məlumatların analitik işlənməsi
- e) layihə materiallarının dəqiqləşdirilməsi

188.Sual: 17.2.3.01 – 86 şəkildə ifadə edilən təbiəti mühafizə üzrə standart hansı kompleksə aiddir? (Çəki: 1)

- a) flora
- b) torpaqlar
- c))atmosfera
- d) fauna
- e) hidrosfera

189.Sual: 7.4.2.01 – 81 şəkildə ifadə edilən təbiəti mühafizə üzrə standart hansı kompleksə aiddir? (Çəki: 1)

- a) flora
- b) torpaqlar
- c))atmosfera
- d) fauna
- e) hidrosfera

190.Sual: Hansı yanacağın yandırılmasından atmosferə yayılan tozların miqdarı daha çox olur? (Çəki: 1)

- a) təbi qaz
- b))daş kömür
- c) mazut
- d) torf
- e) koks qazı

191.Sual: DÜİST 17.6.1.01 – 83 şəkildə ifadə edilən təbiəti mühafizə standartı hansı kompleksə aiddir? (Çəki: 1)

- a) atmosfera
- b))flora
- c) fauna
- d) hidrosfera
- e) landşaftlar

192.Sual: Sənaye tullantılarının xüsusi elektrik müqaviməti temperaturdan asılı olaraq necə dəyişir? (Çəki: 1)

- a) temperaturdan asılı deyil
- b) eratur artıqca azalır
- c) temperatur artıqca artır
- d))temperatur artıqca əvvəlcə artır, sonra azalmağa başlayır
- e) temperatur artıqca əvvəlcə azalır, sonra artmağa başlayır

193.Sual: İqtisadi və ekoloji maraqların harmonik birliyi hansı prinsiplərə riayət etməkdir?

- a) Ətraf mühitə
- b))Ekoloji ekspertizaya
- c) Atmosferə
- d) Biosferə
- e) Litosferə

194.Sual: Layihənin lazımi rekvizitlərinin olması onların qüvvədə olan qanunvericiliyə uyğunluğu ekoloji ekspertizanın hnası mərhələsində yoxlanılır? (Çəki: 1)

- a))1-ci mərhələsində
- b) 2-ci mərhələsində
- c) 3-cu mərhələsində
- d) 4-cü mərhələsində

e) 5-ci mərhələsində

195.Sual: Obyekt üzrə alınan məlumatların analitik işlənməsi ekoloji ekoloji ekspertizada hansı mərhələdə aparılır? (Çəki: 1)

- a) 1-ci mərhələsində
- b) 2-ci mərhələsində
- c) 3-cü mərhələsində
- d) 4-cü mərhələsində
- e) 5-ci mərhələsində

196.Sual: Verilənlərin ümumiləşdirilməsi və qiymətləndirilməsi, ekspertiza aktının tərtib edilməsi hansı mərhələdə aparılır? (Çəki: 1)

- a) 1-ci mərhələsində
- b) 2-ci mərhələsində
- c) 3-cü mərhələsində
- d) 4-cü mərhələsində
- e) 5-ci mərhələsində

197.Sual: Ekoloq-ekspert fəaliyyətində hansı elementlər olmalıdır? (Çəki: 1)

- a) ekoloq ekspert işlədiyi təcrübə fəaliyyəti
- b) ekoloji ekspertizanın aparılma siyasəti
- c) Ekoloq – ekspert fəaliyyətində ekoloji proqnoz amilləri olmalıdır
- d) ekoloq – ekspert fəaliyyətində ekoloji proqnoz amilləri olmalıdır
- e) ekoloq – ekspert fəaliyyətində elmi əsaslandırılması

198.Sual: Ekoloji ekspertizanın III-cü (son mərhələ) mərhələsində əsas hansı işlər yerinə yetirilir? (Çəki: 1)

- a) layihə işlərinin seçilməsi və ağıllığa köçürülməsi
- b) layihə işlərinin müvafiq bölmələrə verilməsi
- c) Verilənlərin ümumiləşdirilməsi və qiymətləndirilməsi; ekspertiza aktının tərtib edilməsi
- d) ərazinin ilkin seçilməsi barədə sənədlərin olması
- e) layihələrin və smetaların razılaşdırılması və təsdiq olması

199.Sual: Təbiəti mühafizə üzrə dövlətlərarası standartın neçə kompleksi var? (Çəki: 1)

- a) 12

- b) 7
- c) 5
- d))9
- e) 6

200.Sual: Sanitar qoruyucu zonanın ölçüsü zəruri hallarda normalaşdırılmış qiymətdən nə qədər çox götürülə bilər? (Çəki: 1)

- a) 50 m
- b) 250 m
- c) 2 dəfə
- d) 1000 m
- e))3 dəfə

201.Sual: Sənaye müəssisələrinin sanitariya təsnifatında onları neçə sinifdə qruplaşdırırlar? (Çəki: 1)

- a) 3
- b))5
- c) 10
- d) 4
- e) 6

202.Sual: Tullantıların atmosferdə səpələnməsinə ən güclü təsir edən hansı diffuziya prosesidir? (Çəki: 1)

- a) molekulyar diffuziya
- b) kimyəvi diffuziya
- c))turbulent diffuziya
- d) termiki diffuziya
- e) dinamiki diffuziya

203.Sual: Aşağıda sayılan tozlardan hansı islanmayandır? (Çəki: 1)

- a) kvars tozu
- b) alunit tozu
- c))qrafit tozu
- d) əhəng tozu
- e) sement tozu

204.Sual: Atmosferin yer səthinə yaxın qatlarında (250 – 600 m) temperatur inversiyası tullantıların atmosferdə səpələnməsinə necə təsir edir? (Çəki: 1)

- a) səpələnməni üfüqi müstəvidə yaxşılaşdırır
- b) səpələnməyə heç cür təsir etmir
- c) səpələnməni şaquli müstəvidə yaxşılaşdırır
- d))səpələnməni bütün hallarda pisləşdirir
- e) səpələnməni yer səthinə yönəldir

205.Sual: Hansı toz hissəcikləri ən yüksək sahəyə malikdir? (Çəki: 1)

- a) kürəşəkilli
- b) uzunsov
- c))lövəşəkilli
- d) iynəvari
- e) yuvarlaq, nahamar səthi

206.Sual: Atmosferin çirklənməsinin nisbi təhlükə göstəricilərinin (a) maksimal qiyməti hansı ərazi üçün götürülür? (Çəki: 1)

- a) meşələr
- b) sənaye müəssisələrinin ərazisi
- c) əkin sahələri
- d))qoruqlar
- e) bağlar, üzümlüklər

207.Sual: Zərərli maddələrin atmosferdə buraxıla bilən ortasutkalıq qatılıq həddinin ölçü vahidi necədir? (Çəki: 1)

- a) kg/m^3
- b) ton/m^3
- c) ton/sutka^3
- d)) mq/m^3
- e) q/sm^3

208.Sual: Doqquz kompleksdən ibarət olan dövlətlərarası standart nəyə aiddir? (Çəki: 1)

- a) Layihənin monitorinqinə
- b) Layihənin ekspertizasına
- c) Monitorinqin qiymətləndirilməsinə
- d))Təbiəti mühafizəyə

e) Verilənlərin ümumiləşdirilməsinə

209.Sual: Turbulent diffuziya tullantıların atmosferdə səpələnməsinə necə təsir edir? (Çəki: 1)

- a) Zəif
- b) Orta
- c) Güclü
- d))Ən güclü
- e) Hiss olunmayan

210.Sual: Atmosferdəki zərərli maddələrin maksimal qatılığı 20 dəq ərzində insan orqanizmində nə yaratmamalıdır? (Çəki: 1)

- a) Yorğunluq
- b) Halsızlıq
- c) Kimyəvi reaksiya
- d) Zəhərlənmə
- e))Reflektorlu reaksiya

211.Sual: İkinci qrup sənaye istehsalatları və texnoloji qurğular atmosfərə nə ötürür? (Çəki: 1)

- a) Qaz şəkilli tullantılar
- b) İki fazalı aerosol tullantılar
- c))Pis qoxulu qazlar və ya aspirasiya havası
- d) Həll olmayan bərk tullantılar
- e) Buxar şəkilli tullantılar

212.Sual: Aerosol tullantılarda qrafit tozu hansı xassəyədir? (Çəki: 1)

- a) Elektriki keçirməyəndir
- b) Elektriki keçirəndir
- c) Oksid əmələ gətirəndir
- d))İslanmayandır
- e) İslanandır

213.Sual: Aerosol tullantıların dispers fazanın çökmə sürəti düsturunda hissəciyin forması hansı hərflə işarə edilir? (Çəki: 1)

- a) M_1 -ilä
- b) D_1 -ilä
- c) V_1 -ilä
- d) E_1 -ilä
- e) K_1 -ilä

214.Sual: Zərərli maddələrin atmosferdəki maksimal birdəfəlikburaxılabilən qatfılıq həddi (BQHm·b) hansı müddət ərzində təsir etdikdə insan orqanizmində reflektorlu reaksiya yaratmamalıdır? (Çəki: 1)

- a) 1 sutka
- b) 8 saat
- c) 30 dəfə
- d) 6 saat
- e) 20 dəqiqə

215.Sual: Atmosferə pis qoxulu və aspirasiya havası atan texnoloji avadanlıqlardan sonra yerləşdirilən təmizləyici qurğularda hansı hallarda nəzarət örcü cihazları qoyulur (Çəki: 1)

- a) bütün hallarda
- b) $Q_{qaz} > 50000 \text{ m}^3 / \text{saat}$ olduqda
- c) $Q_{qaz} > 25000 \text{ m}^3 / \text{saat}$
- d) $Q_{qaz} > 25000 \text{ m}^3 / \text{saat}$ olduqda
- e) heç bir halda

216.Sual: İşləyən təmizləyici qurğuları ekoloji ekspertizaya məruz etdikdə nümunə götürülən və ölçmələr aparılan yerqaz axınının turbulent olduğu qaz kəməri kəsiyin–dən hansı məsafədə olmalıdır? (Çəki: 1)

- a) 10 D məsafəsində
- b) (4 – 5) D məsafəsində
- c) (1 – 2) D məsafəsində
- d) 0,5 D məsafəsində
- e) 0,1 D məsafəsində

217.Sual: Toz hissəciklərinin bir – birinə yapışmasının (autogeziya) xarakterizə edən parametrik – dartılmada möhkəmlik 300 – 600 Pa həddlərində olarsa belə tozlar hansı qrupa aid edilir? (Çəki: 1)

- a) güclü yapışan tozlar
- b) mötədil yapışan tozlar
- c) zəif yapışan tozlar
- d) yapışmayan tozlar

- e) pis yapışan tozlar

218.Sual: Qaztəmizləmədə toz hissəciklərinin hansı ölçüsü müəyyənedicidir? (Çəki: 1)

- a) orta diametri
- b) maksimal ölçüsü
- c) minimal ölçüsü
- d) effekt diametri
- e))ekvivalent diametri

219.Sual: Aşağıdakı tozlardan hansı güclüyapışan tozlar qrupuna aid edilir? (Çəki: 1)

- a))azbest tozu
- b) gil-torpaq tozu
- c) quru kvars tozu
- d) domna tozu
- e) şamot tozu

220.Sual: Toztutucu qurğuların bunkerlərini möhkəmliyə hesabladıda tozların hansı parametrlərini nəzərə alırlar? (Çəki: 1)

- a) tozların yapışma qabiliyyətini
- b) tozların xüsusi elektrik müqavimətini
- c))tozların tökülmə sıxlığını
- d) toz hissəciklərinin həqiqi sıxlığını
- e) tozların disperss tərkibini

221.Sual: Hansı qaztəmizləyici qurğuda toz-qaz axınının sürəti maksimal olur? (Çəki: 1)

- a) siklon
- b) rotasion toztutucu
- c) xortumlu (qolçaqlı) süzgəc
- d))venturi skrubberi
- e) elektrik süzgəci

222.Sual: Ekoloji ekspertiza prosesində layihələrin ekoloji məzmununu dəqiq və hərtərəfli öyrənmək üçün aşağıda sayılan üsulların hansından istifadə edilmir? (Çəki: 1)

- a) analiz və sintez
- b) müqayisə və müşahidə
- c) təsvir
- d) mücərrədləşdirmə
- e))səmərəliləşdirmə

223.Sual: İnersiyalı quru toztutuculara hansı qurğular aiddir? (Çəki: 1)

- a))siklonlar-tək qrupp şəklində və batareyalı; arakəsməli toztutucular, akustik koaqulyatorlar, rotoklonlar
- b) şırnaqlı, impulsu əks-üfürücü və xortumlu
- c) kombinasiya edilmiş, çərçivəli və məsaməlikli süzgəclər
- d) quru toztutucular, siklonlar və nasadkalı skruberlər
- e) köpüklü aparatlar, nəmsüzgəclər və arakəsməli tutucular

224.Sual: (Çəki: 1)

Zərərli maddələrin atmosferdə buraxılabilən qatılıq həddinin mq/m^3 –li göstərilmiş qiymətini ppm-lə (milyonda biri qismlərlə) ifadə etmək üçün hansı düsturlardan istifadə edirlər?

- a) $BQH (\text{mq} / \text{m}^3) = \frac{M \cdot V}{22,4} \cdot BQH(\text{ppm})$
- b) $BQH(\text{mq}/\text{m}^3) = \frac{22,4}{M \cdot \eta} \cdot BQH(\text{ppm})$
- c) $BQH(\text{mq}/\text{m}^3) = \frac{22,4}{M} \cdot BQH(\text{ppm})$
- d)) $BQH(\text{mq}/\text{m}^3) = \frac{M \cdot g}{22,4} \cdot BQH(\text{ppm})$
- e) $BQH(\text{mq}/\text{m}^3) = \frac{M}{22,4} \cdot BQH(\text{ppm})$

225.Sual:

Sənaye tozlarının həqiqi (ρ_h) görünən (ρ_g) və tökülmə (ρ_t) sıxlıqları öz qiymətlərinə görə necə fərqlənilirlər?

- a) $\rho_h = \rho_g < \rho_t$
- b) $\rho_h > \rho_g > \rho_t$

- c) $\rho_h > \rho_g = \rho_t$
- d) $\rho_h > \rho_g = \rho_t$
- e) $\rho_h < \rho_g < \rho_t$

226.Sual: Ekoloji ekspertizanı yerinə yetirdikdə ekspertiza obyektləri üzrə materialların analitik işlənməsi hansı mərhələdə yerinə yetirilir? (Çəki: 1)

- a) texniki mərhələdə
- b) hazırlıq mərhələsində
- c) son mərhələdə
- d) əsas mərhələdə
- e) təşkilati mərhələdə

227.Sual: Atmosferə xeyli miqdarda zərərli maddələr atan müəssisələrin ekoloji ekspertiza–ya təqdim edilən kartoqrafik materiallarında müəssisənin sərhəddindən hansı radiusda ərazi əhatə edilməlidir? (Çəki: 1)

- a) 2 km –dən az olmayaraq
- b) 50- H üstü borusu qədər
- c) 5 km – dək
- d) 2,5 km - dək
- e) 10 km

228.Sual: Atmosfer ris qorxulu qazlar və ya aspirasiya havası atan sənaye istehsalatları və texnoloji qurğular hansı qrupa aid edirlər? (Çəki: 1)

- a) 5
- b) 4
- c) 2
- d) 3
- e) 1

229.Sual: Aerosol tullantılarından disperss fazanın çökmə sürətinin hesablanma düsturun–da K1 əmsalı nəyi nəzərə alır? (Çəki: 1)

- a) hissəciyin sıxlığını
- b) hissəciyin kütləsini
- c) hissəciyin yükünü
- d) hissəciyin formasını
- e) hissəciyin ölçüsünü

230.Sual: Toz-qaz qarşığında çox yüksək dispersliyə malik olan tozların ayrılması üçün ən effektiv qurğu hansıdır? (Çəki: 1)

- a) tozçökdürücü kamera
- b) burağanlı toztutucu
- c) batareyalı siklon
- d))elektrik süzgəci
- e) konusvari siklon

231.Sual: Hansı üzvi yanacağın yandırılmasından əmələ gələn tüstü qazlarında V2 O5 daha çox olur? (Çəki: 1)

- a) torf
- b))mazut
- c) təbii qaz
- d) daş kömür
- e) qonur kömür

232.Sual:

Tökmə sıxlığı ($\rho_{\text{tök}}$) 600 – 1100 kq/m³ həddlərində olan tozvari materialları hansı qrupa aid edirlər ?

(Çəki: 1)

- a) çox ağır
- b) ağır
- c) yüngül
- d) çox yüngül
- e))orta

233.Sual: Lövhəşəkilli toz hissəcikləri nəyə malikdirlər? (Çəki: 1)

- a) Uduculuq xassəsinə
- b) Oksidləşmə xassəsinə
- c) Çox kiçik sahəyə
- d) Korroziya xassəsinə
- e))Ən yüksək sahəyə

234.Sual: Qaztəmizləmədə ekvivalent diametr hansı ölçünü ifadə edir? (Çəki: 1)

- a) Uzunluq ölçüsünü
- b) Həcm ölçüsünü
- c))Müəyyənədicə ölçüsünü
- d) Qərarverici ölçüsünü
- e) Ehtimal ölçüsünü

235.Sual: Azbest tozu hansı tozlar qrupuna aiddir? (Çəki: 1)

- a) Uçucu tozlar
- b) Yapışmayan
- c) Güclü yapışan
- d) İslanan
- e) İslanmayan

236.Sual: Daş kömür yanacağından yandırılmasından atmosferə yayılan tozların miqdarı digər qazlarla müqayisədə necədir? (Çəki: 1)

- a) %-lə azdır
- b) %-lə çoxdur
- c) Nisbətdə bərabərdir
- d))Daha çoxdur
- e) Hədsiz azdır

237.Sual: Elektrik suzgəci yüksək dispersliyə malik olan tozların ayrılması üçün necə qurğudur? (Çəki: 1)

- a) Təmizləyici qurğudur
- b) Tozsorucu qurğudur
- c))Ən effektiv qurğudur
- d) Münasib qurğudur
- e) Əlverişsiz qurğudur

238.Sual: Quru toz – qaz təmizləyici qurğuda qazların (disporsiya mühitinin) temperaturu ilə onların şəh nöqtəsi temperaturu arasında optimal asılılıq necə olmalıdır? (Çəki: 1)

- a) $t_{qaz} = t_{şeh\ nöq}$
- b) $t_{qaz} \gg t_{şeh\ nöq}$
- c) $t_{qaz} < t_{şeh\ nöq}$
- d) fərqi yoxdur

e)) $t_{qaz} > t_{şeh\ nöq}$

239.Sual: Toz – qaz kəmərlərində dinamik təzyiqi necə hesablayırlar? (Çəki: 1)

- a)) $P_{din} = 9,81 hka \varphi_m / \varphi_{sp}$
- b) $P_{din} = 9,81 h^2 ka \varphi_{sp} / \varphi_m$
- c) $P_{din} = 9,81 hka \varphi_{sp} \cdot \varphi_m$
- d) $P_{din} = 9,81 h \cdot \varphi_m$
- e) $P_{din} = 9,81 h \varphi_{sp}$

240.Sual: Toz – qaz kəmərinə işçi təzyiqdə və temperaturda keçən qazların həcmi normal şərait üçün necə hesablayıblar? (Çəki: 1)

- a) $Q_n = 0,0027 \cdot Q_l \frac{(P_a + P)}{(273 + t_q)}$
- b) $Q_n = 0,0027 \cdot Q_l \frac{(P_a - P)}{(273 + t_q)}$
- c)) $Q_n = 0,0027 \cdot Q_l \frac{(P_a \pm P)}{(273 + t_q)}$
- d) $Q_n = 0,0027 \cdot Q_l \frac{(273 + t_q)}{(P_a + P)}$
- e) $Q_n = 0,0027 \cdot Q_l \frac{(P_a - P)}{(t_q - 273)}$

241.Sual: Elektrik süzgəclərinin tac elektrodlarına verilən gərginlik şansı hədudlarda ola bilər? (Çəki: 1)

- a) 220 – 380 Volt
- b) 380 – 600 Volt
- c))50 – 80 kV
- d) 1000 – 10000 Volt

e) 150 kV

242 Sual: Sənaye müəssisəni layihələndirdikdə onun ərazisini hansı düsturla hesablayırlar? (Çəki: 1)

a) $S_{um} = (N \cdot a - b) \cdot \eta$

b))

$$S_{um} = (a + b) \cdot \eta$$

c)

$$S_{um} = (N \cdot a + b) \cdot \eta$$

d)

$$S_{um} = (N \cdot a + b) / \eta$$

e)

$$S_{um} = (N \cdot a + b)^2 / \eta$$

243. Sual: Tullantıların atmosferdə səpələnməsini tam xarakterizə edən differensial tənlik hansıdır? (Çəki: 1)

a)

$$\frac{dc}{d\tau} = \frac{dc}{d\tau_0} + \left(\frac{dc}{dx} + \frac{dc}{dy} + \frac{dc}{dz} \right) \cdot U_{orta}$$

b)

$$\frac{dc}{d\tau} = \frac{dc}{d\tau_0} + \left(\frac{dc}{dx} + \frac{dc}{dy} + \frac{dc}{dz} \right) \cdot \frac{(u + v + w)}{3}$$

c)

$$\frac{dc}{d\tau} = \frac{dc}{d\tau_0} + \left(u \frac{dc}{dx} + v \frac{dc}{dy} + w \frac{dc}{dz} \right)$$

d))

$$\frac{dc}{d\tau} = \frac{dc}{d\tau_0} + \frac{d}{d\tau} \left(u \frac{dc}{dx} + v \frac{dc}{dy} + w \frac{dc}{dz} \right)$$

e)

$$\frac{dc}{d\tau} \geq \frac{d}{d\tau_0} \left(u \frac{dc}{dx} + v \frac{dc}{dy} + w \frac{dc}{dz} \right)$$

244. Sual: Hər hansı mənbədən bir il ərzində atmosfərə atılan çirkləndiricilərdən dəyən iqtisadi ziyan hansı düsturla hesablanır? (Çəki: 1)

a)

$$Y_a = Y_a \cdot a \cdot f \cdot A_1$$

b))

$$Y_a = Y_a \cdot a \cdot f \cdot M_a$$

$$Y_a = Y_a \cdot \sigma_a \cdot f \cdot \frac{A_1}{M_1}$$

c)

$$Y_a = Y_a \cdot \sigma_a \cdot f \cdot \frac{M_a}{M_1}$$

d)

$$Y_a = Y_a \cdot \sigma_a^2 \cdot f \cdot M_a$$

e)

245. Sual: Çirkab sularının təmizlənməsində oksigenin biokimyəvi sərfi prosesinin intensivliyi necə hesablanır? (Çəki: 1)

$$a) L_t = L_a \cdot 10^{-K_1/t}$$

$$b) L_t = L_a \cdot 10^{-K_1/t}$$

$$c) L_t = L_a \cdot 10^{-K_1 t}$$

$$d) L_t = L_a - 10^{-K_1 t}$$

$$e) L_t = L_a + 10^{-K_1 t}$$

246. Sual: Elektrik süzgəclərində çökdürülən tozun xüsusi elektrik müqaviməti hansı həddə-lərdə olduqda tozlar daha asan tutulurlar? (Çəki: 1)

- a) $R_{qat} < 10^4 \text{ Om} \cdot \text{sm}$ olduqda
- b) $R_{qat} = 10^4 \text{ Om} \cdot \text{sm}$ olduqda
- c) $R_{qat} > 10^{13} \text{ Om} \cdot \text{sm}$ olduqda
- d) $R_{qat} = 10^{10} - 10^{13} \text{ Om} \cdot \text{sm}$ olduqda
- e) fərqi yoxdur

Bölmə: 06 01Ad 06 01

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

247. Sual: Ekoloji ekspertizanın tələbləri nələrə eyni dərəcədə aiddir? (Çəki: 1)

- a) layihələrə, müəssisələrə və yaşayış massivlərinə
- b) insanlara, ətraf mühitə və müəssisələrə
- c) floraya, faunaya, heyvanlar aləmi
- d) işləyən, layihələndirilən və quraşdırılan qaz-toz təmizləyici qurğulara
- e) qaz-toz təmizləyici qurğulara və istehsal müəssisələrinə

248. Sual: Qaz-toz təmizləyici qurğular nə üçün istifadə edilir? (Çəki: 1)

- a) ətraf mühiti zərərli komponentlərdən zərərsizləşdirməkdən ötürü
- b) tullantı qazları tutmaq üçün
- c) ətraf mühiti sərinləşdirmək üçün
- d) zərərli komponentlərin tərkibini öyrənmək üçün
- e) texnoloji tullantı qazları, ventilyasiya sistemlərinin tullantılarından zərərli komponentləri tutmaq üçün

249. Sual: Parçalı, lifli və məsaməlikli süzgeclərə hansı qurğular aiddir? (Çəki: 1)

- a) torlu, xortumlu, elektrodlu və süzgeçli
- b) rotoklonlu, nasadkalı, və köpüklü aparatlar

- c) turbulentli, siklonlu v nasadkalı
- d))kisəli, çərçivəli, xortumlu, şırnaqlı və impulsu əks üfürücü
- e) batareyalı, akustik, şırnaqlı aparatlar

250. Sual: Nəm toztutuculara hansı qurğular aiddir? (Çəki: 1)

- a) məsaməcikli süzgəclər, xortumlu və batareyalı
- b) arakəsməli toztutucular, rotoklonlar və köpüklü aparatlar
- c))içi boş və içlikli skruberlər, nəm siklonlar, sürətli turbulent
- d) nəm rotoklonlar, içlikli skruberlər və rotoklonlar
- e) nəm siklonlar arakəsməli toztutucular və xortumlu

251. Sual: Qazların kimyəvi təmizlənməsinə hansı növ qurğular aiddir? (Çəki: 1)

- a) köpüklü aparatlar, içi boş aparatlar və turbulent aparatlar
- b))absorbsiya, adsorbsiya, hemosorbsiya və rekuperasiyalı qurğular
- c) Hemosorbsiya, köpüklü aparatlar və tutulan komponentli
- d) sürətli turbulentli, nəm rotoklonlar və adsorbsiyalı
- e) rekuperasiyalı, absorbsiyalı və nəm toztutucular

252. Sual: Atmosferi çirkləndirən mənbə olan sənaye istehsalatları texnoloji qurğular tul-lantı-ların tərkibi və zərərliyinə görə neçə qrupa bölünür? (Çəki: 1)

- a) 2-qrupa bölünür
- b) 3-qrupa bölünür
- c)) 4-qrupa bölünür
- d) 5-qrupa bölünür
- e) 6-qrupa bölünür

253. Sual: Venturi skrubber qaztəmizləyici qurğuda toz-qaz axınının sürəti necə olur? (Çəki: 1)

- a) Zəif olur
- b) Güclü olur
- c) Orta olur
- d) Burulğanlı olur
- e)) Maksimal olur

254. Sual: Kondensasiya üsulu aerosol (iki fazalı)tullantılarından zərərli qazları ayırmaqda rolu necədir? (Çəki: 1)

- a) Əvəzolunmazdır

- b) Normaldir
- c) Effektlidir
- d)) Yararsızdır
- e) Yararlıdır

255. Sual: Texnoloji tullantı qazları, ventilyasiya sisteminin tullantılarının təmizlənməsi hansı qurğularla həyata keçirilir? (Çəki: 1)

- a))Qaz-toz təmizləyici qurğusu ilə
- b) Qurutəmizləmə ilə
- c) Yaş toz təmizləmə ilə
- d) Elektrik süzgəcli qurğu ilə
- e) Mərkəzdənqaçma qurğusu ilə

256. Sual: Elektrik qaztəmizləyici aparatlara hansı tip aparatlar daxildir? (Çəki: 1)

- a) Təbii üsulla təmizləyici aparatlar
- b) Adsorbsiyalı qaz təmizləyici aparatlar
- c) Elektrik qaz təmizləyici aparatlar
- d)) Quru, nəm və kombinasiya edilmiş aparatlar
- e) Adsorbsiyalı qaz təmizləyici aparatlar

Bölmə: 06 02Ad 06 02

Suallardan 5

Maksimal faiz 5

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

257. Sual: Quru, nəm və kombinasiya edilmiş qaz-toz təmizləyici qurğular hansı tip aparatlara aiddir? (Çəki: 1)

- a) təbii üsulla təmizləyici aparatlara
- b) kömür batareya ilə işləyən aparatlara
- c)) elektrik qaztəmizləyici aparatlara
- d) adsorbsiyalı qaztəmizləyici aparatlara
- e) adsorbsiyalı qaztəmizləyici aparatlara

258. Sual: Pis qoxulu maddələri dezodorasiya edən sobalar və qurğular hansılardır? (Çəki: 1)

- a) içlikli skruberlər, hemosorbsiya qurğuları və rekuperasiyalı
- b) nəm rotoklonlar, köpüklü aparatlar və katalitik qurğular
- c)) tullıntı qazların katalitik parçalanması və yandırılması qurğuları
- d) tutulan komponentli, absorbsiya və katalitik parçalanma qurğuları
- e) yandırıcı qurğular, skruberlər və arakəsməli toztutucular

259 Sual: Əlvan metallrgiyada hansı tip avadanlıqlar 3-cü qrupa aid edirlər? (Çəki: 1)

- a)) xırdalayıcı-üydücü avadanlıqlar, qrafitləşdirmə sobaları, yükləmə-boşaltma qovşaqları və s.
- b) gil-torpaq üydən, elektrod bişiriciləri və s.
- c) yükləmə-boşaltma qovşaqları, bişirici sobalar və s.
- d) yandırma və əritmə sobaları və s.
- e) kalsinasiya sobaları, elektrod bişiriciləri və s

260 Kisəli, çərçivəli, xortumlu, şırnaqlı və imulslu əks üfürücü qurğular hansı tip aparatlardır? (Çəki: 1)

- a) Kömür batereya ilə işləyən
- b) Elektrik qaz təmizləyici
- c)) Quru, nəm və kombinasiya edilmiş
- d) Təbii üsulla qaz təmizləyici
- e) Adsorbsiyalı qaz təmizləyici

261 Absorbsiya, adsorbsiya, hemosorbsiya və rekuperasiyalı qurğular hansı növ qurğulara aiddir? (Çəki: 1)

- a) Tutulan komponentli qurğulara
- b) Surətli tubulentli qurğulara
- c) Nəm rotoklonlu qurğulara
- d) Hemosorbsiya qurğulara
- e)) Qazların kimyəvi təmizləmə qurğuları

Bölmə: 06 03Ad 06 03

Suallardan 4

Maksimal faiz 4

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

262 Tullantıların tərkibi və zərərliyinə görə 1-ci qrup sənaye istehsalatları hansılardır? (Çəki: 1)

- a) tərkibində zərərli maddələrin miqdarı normadan çox olan, toksiki qazlar və birləşmələr atan sənaye müəssisələri
- b) ətrafa aspirasiya havası atan və inert maddələr ötürən müəssisələr
- c) atmosferə konsorogen, toksiki və aspirasiya havası atan sənaye istehsalatları
- d)) atmosferə tərkibində zərərli maddələrin miqdarı normadan çox olmayan, təmiz qazlar və aspirasiya havası atan sənaye istehsalatları
- e) atmosferə şərti təmiz qazlar atan və inert birləşmələr ötürən müəssisələr

263 Tullantıların tərkibinə görə 2-ci qrup sənaye istehsalatları hansılardır? (Çəki: 1)

- a) atmosferə qoxusuz qazlar və aspirasiya havası atan müəssisələr
- b)) atmosferə pis qoxulu qazlar və ya aspirasiya havası atan sənaye istehsalatları
- c) atmosferə inert qazlar və aspirasiya havası atan istehsalatlar
- d) atmosferə zərərli qazlar və pis qoxulu qazlar atan istehsalatlar
- e) atmosferə tərkibində çox təhlükəli olan toksiki birləşmələr atan istehsalatlar

264 Tullantıların tərkibinə görə 3-cü qrup sənaye istehsalatları hansılardır? (Çəki: 1)

- a)) atmosferə xeyli miqdarda və tərkibində toksiki olmayan inert maddələr olan qazlar və ya aspirasiya havası atan sənaye istehsalatları
- b) atmosferə tərkibində toksiki olan və inert olmayan qazlar atan istehsalatlar
- c) atmosferə aspirasiya havası atan sənaye istehsalatları
- d) atmosferə pis qoxulu qazlar atan və ya aspirasiya havası atan istehsalatlar
- e) atmosferə külli miqdarda toksiki qazlar atan sənaye istehsalatları

265 Tullantıların tərkibinə görə 4-cü qrup sənaye istehsalatları hansılardır? (Çəki: 1)

- a) atmosferə tərkibində konsorogen, toksiki və ya zəhərli maddələr olmayan qazlar və ya aspirasiya havası atan sənaye istehsalatları
- b)) atmosferə tərkibində konsorogen, toksiki və ya zəhərli maddələr olan qazlar və ya aspirasiya havası atan sənaye istehsalatları
- c) atmosferə tərkibində inert maddələr olmayan qazlar və aspirasiya havası atan sənaye istehsalatları
- d) tərkibində konsorogen və ya az miqdarda zəhərli maddələr olan və ya aspirasiya havası atan sənaye istehsalatları
- e) tərkibində xeyli miqdarda toksiki olan və ya inert maddələr atan sənaye istehsalatları

Bölmə: 19 02Ad 19 02

Suallardan 1

Maksimal faiz 1

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

266: Əlvən metallurgiyada hansı tip avadanlıqlar 4-c2 qrupa aid edirlər? (Çəki: 1)

- a) üyüdücü avadanlıqlar, əridici sobalar, bişirmə və kalsinasiya sobaları və s.
- b)) alüminiumun elektrolizi təknələri, elektrod bişiriciləri, Zn, Ni, Al, Hg istehsalında tətbiq edilən, şaxtalı və s. sobalar
- c) gil-torpaq istehsalında bişirmə sobaları, yandırma və əritmə sobaları və s.
- d) civə istehsalında tətbiq edilən borvari şaxtalı sobalar və s.
- e) mis elektrolizi təknələri, sink, qalay və civə istehsalatda tətbiq olunan şaxtalı sobalar və s.

Bölmə: 19 03Ad 19 03

Suallardan 1

Maksimal faiz 1

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

267 Qaztəmizləyici və toztutucu qurğuları istismar zamanı ekspertezaya məruz etdikdə ilk növbədə nəyi aşkar etmək lazımdır? (Çəki: 1)

- a) işə yararlı olub-olmamağını aşkar etmək lazımdır
- b) istismar müddətinin başa çatmadığını müəyyən etmək lazımdır
- c) qurğunun işləmə qabiliyyətin yoxlamaq lazımdır
- d)) qurğunun qəza rejimində işləyib-isləmədiyini aşkar etmək lazımdır
- e) qurğunun qaz və toz tutuma effektivliyini aydınlaşdırmaq lazımdır

Bölmə: 19 01Ad 19 01

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

268 Qaztəmizləyici və toztutucu qırğlar üçün hansı hallar qəza rejimi sayılır? (Çəki: 1)

- a)) əgər aparatın normal iş rejimində tutulmuş tozun boşaldılmasını təmin etmirsə
- b) aparat göstərilən miqdardan az hava sorularsa
- c) aparatın işçi elementlərinin iş rejimi pozularsa
- d) təmizlənən qazın parametrləri normadan kənara çıxmazsa
- e) təmizlənən qazın həcmi, dispersliyi və kimyəvi tərkibi normadan az olarsa

269 Elektrik süzgəcləri üçün hansı hallar qəza rejimi sayılır? (Çəki: 1)

- a) elektrik süzgəci ona cərəyan verilmədən işləyirsə
- b) verilən cərəyanın parametrləri çox aşağı olduqda
- c)) elektrik süzgəci ona cərəyan verilmədən işlədilsə və cərəyan bütün sahəyə verilmirsə
- d) tac elektrodları normadan çox yeyilsə
- e) elektrodların çərsivələri çəpləşərsə

270 Qaztəmizləyici v toztutucu qurğular üçün əsas nəzarət-ölçü cihazları hansılardır? (Çəki: 1)

- a) toz-qaz qarışığının t-nu ölçən termometr
- b) toz-qaz qarışığının nəmliyini ölçən barometr
- c) aparatınhidravlik təzyiqini ölçən manometr
- d) toz-qarışığını məsafədən ölçən cihazlar
- e)) aparatların hidravlik müqavimətini ölçmək üçün difmanometrlər

271 Ölçmə apardıqda toz-qaz kəmərinin $D \leq 200$ mm-dən kiçik olduqda neçə həlqəyə ayrılır? (Çəki: 1)

- a) 2 - həlqəyə
- b)) 3 - həlqəyə
- c) 4 - həlqəyə
- d) 5 -həlqəyə

e) 6 – həlqə1ə

272 Ölçmə apardıqda toz-qaz kəmərinin $D \geq 200$ mm-dən kiçik olduqda neçə həlqəyə ayırırlar? (Çəki: 1)

- a) 1 ÷ 2 - həlqəyə
- b) 2 ÷ 3 - həlqəyə
- c) 4 ÷ 5 - həlqəyə
- d) 5 ÷ 6 - həlqəyə
- e) 7 ÷ 8 - həlqəyə

273 Toz-qaz qarışığı kəmərinə statik təzyiq 9,81 k Pa-da olduqda onu hansı manometrlə ölçülər? (Çəki: 1) U –

- a) şəkilli manometrlə
- b) şüşə manometrlə
- c) U – şəkilli və ya fincanlı şüşə manometrlə
- d) platinli manometrlə
- e) civəli manometrlə

274 Diametri $D = 1,5$ m-dək olan kəmərlərdə təzyiqi necə nöqtədə ölçmək kifayətdir? (Çəki: 1)

- a) 1 - nöqtədə
- b) 2 - nöqtədə
- c) 3 - nöqtədə
- d) 4 - nöqtədə
- e) 5 - nöqtədə

275 Kəmərin diametri 1,5 m-dən çox olduqda və ölçmə aparılan kəsikdən 3 D-dən kiçik məsafədə turbulentlik yaranarsa, bu halda neçə ştuserdən istifadə edirlər? (Çəki: 1)

- a) 2 - ştuserdən
- b) 3 - ştuserdən
- c) 4 - ştuserdən
- d) 5 - ştuserdən
- e) 6 - ştuserdən

Bölmə: 19 02Ad 19 02

Suallardan 6

Maksimal faiz 6

Sualları qarışdırmaq

276: Xortumlu süzgəclər üçün hansı hallar qəza rejimi sayılır? (Çəki: 1)

- a)) əgər xortumların parçası (materialı)
- b) süzgəcləmə xassəsini itirərsə
- c) xortumda yaranan zədələr bir deşiyin diametri qədər olarsa
- d) təmizlənən qazın temperaturu xortumun temperaturundan çox olarsa
- e) əgər xortumların hər ikisidə dağılırsa

277 Qaztəmizləyici və toztutucu qurğularda qəza rejimini aradan qaldırmaq üçün hansı tələblər göstərilir? (Çəki: 1)

- a) qurğu II-ci qrupa aid edilən avadanlıqdan sonra yerləşərsə və təmizlənən qazın miqdarı 30 min m³/saat olarsa
- b) qurğu I-ci qrupa aid avadanlıqdan sonra yerləşərsə və təmizlənən qazın miqdarı 20 min m³/saat olarsa
- c) qurğu II-ci qrupa aid avadanlıqdan əvvəl yerləşərsə və təmizlənən qazın miqdarı 40 min m³/saatdan çox olarsa
- d)) qurğu II-ci qrupa aid avadanlıqdan sonra yerləşərsə və onda təmizlənən qazın miqdarı 50 min m³/saatdan çox olarsa
- e) qurğu II-ci qrupa aid avadanlıqdan sonra yerləşərsə və onda təmizlənən qazın miqdarı 60 min. m³/saatdan çox olarsa

278: Hansı qrup avadanlıqdan sonra yerləşən toz-qaz təmizləyici qurğularda, qaz qarışığının miqdarından asılı olmayaraq nəzart-ölçü cihazları qoyulmalıdır? (Çəki: 1)

- a) I-ci qrup avadanlıqdan sonra
- b) II-ci qrup avadanlıqdan sonra
- c) III-cü qrup avadanlıqdan sonra
- d)) IV-cü qrup avadanlıqdan sonra
- e) V-ci qrup avadanlıqdan sonra

279: Qazların kimyəvi təmizlənməsi aparatlarında hansı parametrlər avtomatik ola–raq sabit saxlanmalıdır? (Çəki: 1)

- a) məhlulların t-ru, həcmi və sıxlığı
- b)) məhlulların qatılığı, təzyiqi və sərfi
- c) qazların kimyəvi tərkibi və qatılığı
- d) qazların t-ru və sıxlığı
- e) qazların təzyiqi və kimyəvi tərkibi

280: Borularda ölçmə apardıqda açılan kiçik diametrli ($d = 20 \text{ mm}$) deşiklər toz-qaz axınının nəyini ölçmək üçündür? (Çəki: 1)

- a)) tozun t-ni və statik təzyiqi ölçmək üçün cihazları yerləşdirmək
- b) tozun borudan çıxarmasını sürətləndirmək üçün
- c) tozun sıxlığını artırmaq üçün
- d) tozun ölçüsünü kiçiltmək üçün
- e) tozun çökdürmək üçün

281 Diametri 1,5 m-dək olan kəmərlərdə təzyiq en kəsik üzrə necə paylanır? (Çəki: 1)

- a)) bərabər paylanır
- b) qeyri-bərabər paylanır
- c) dəyişgən paylanır
- d) sabit olaraq paylanır
- e) təzyiqdən asılı olaraq paylanır

Bölmə: 19 03Ad 19 03

Suallardan 4

Maksimal faiz 4

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

282: Qazların kimyəvi və nəm təmizləmə qurğularında hansı hallar qəza rejimi sayılır? (Çəki: 1)

- a) əgər qurğudan keçən su və məhlulun qatılığı normadan çox olarsa
- b)) əgər qurğuya kifayət qədər su və ya məhlul verilmirsə
- c) aparatın bytyn həcmi boyu su və məhlul bərabər paylanarsa
- d) əgər suda (məhlulda) bərk tullantılar olarsa
- e) suda olan bərk maddələrin miqdarı normadan az olarsa

283: Üçüncü qrup avadanlıqdan sonra yerləşn qaz-toz təmizləyici qurğuların məhsuldarlığı neçə min. m^3/saat -dan çox olmalıdır? (Çəki: 1)

- a) 10 min.m³/saatdan çox
- b) 20 min.m³/saatdan çox
- c)) 25 min.m³/saatdan çox
- d) 30 min.m³/saatdan çox
- e) 40 min.m³/saatdan çox

284: Qazın temperaturu göstirilən qiymətdən çox olduqda və ya temperatur şəh nöqtə-si t-dan aşağı düşdykdə cihaz nə etməlidir? (Çəki: 1)

- a) cihaz o dəqiqə işi saxlamalıdır
- b) cihaz işinə davam etməlidir
- c) cihaz avtomatik sönməlidir
- d)) cihaz səs və ya işıq siqnalı verməlidir
- e) cihaz sıradan çıxmalıdır

285: Toz-qaz qarışığı kəmərinə daha kiçik təzyiqləri ($P = 1,96 \text{ k Pa-dək}$) nə ilə ölçülər? (Çəki: 1)

- a) şüşə manometrlə
- b) xrom-nikel manometrlə
- c) rlatenli manometrlə
- d)) mikromanometrlə
- e) fincanlı manometrlə

Bölmə: 07 01Ad 07 01

Suallardan 6

Maksimal faiz 6

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

286: Çirkab suların təmizlənməsində flotasiya üsulu hansı sahələrdə tətbiq edilir? (Çəki: 1)

- a) metallurgiya,maşınqayırma, dağ-mədən və s.
- b) ağac emalı, liflər, qətranlar və s.
- c) plastik kütlələr, kauçuk və rezin və s.
- d)) neft emalı, yağlar, boyalar, qətranlar və s.
- e) yapışdırıcılar, liflər, boyalar və s.

287 Flotasiya üsulu ilə hansı qarışıqlar kənar edilir? (Çəki: 1)

- a)) mexaniki, həll olmuş və kolloidləri
- b) qumm, gil və mineral duzları
- c) kükürd, fosfor, azot və s-ni
- d) yağları, duzları və qətranları
- e) fenolu, oksidləri və qələviləri]

288: Flotasiya üsulu çirkab sularında hansı komponentə tələbatı aşağı salır? (Çəki: 1)

- a) mineral duzlara tələbatı
- b) kolloidlərə tələbatı
- c)) oksigenə biokimyəvi tələbatı
- d) hidrogenə biokimyəvi tələbatı
- e) azota biokimyəvi tələbatı

289 Flotasiya üsulu çirkab sularında hansı elementin həll olmasına şərait yaradır? (Çəki: 1)

- a)) oksigenin həll olmasına
- b) fosforun həll olmasına
- c) azotun həll olmasına
- d) xlorun həll olmasına
- e) oksidlərin həll olmasına

290 Flotasiya prosesində əsasən nə tələb olunur? (Çəki: 1)

- a) suda olan çirkabların azlığı
- b) suda olan çirkabların yüksək olması
- c) suda olan mineralların kimyəvi tərkibi
- d)) suyun hava ilə yüksək dərəcədə zənginləşməsi
- e) suda olan havanın maksimum azalması

291 Çirkab sularının təmizlənməsində flrtasiya qurğularının kameraları necə birləşdirilir? (Çəki: 1)

- a)) ardıcıl şəkildə birləşdirilir
- b) parçalı şəkildə birləşdirilir
- c) ulduz şəkilində birləşdirilir
- d) xaçvarı şəkildə birləşdirilir
- e) düz xətt şəkildə birləşdirilir

Suallardan 5

Maksimal faiz 5

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

292 : Çirkab suyunun xüsusiyyətindən asılı olaraq, flotasiya prosesinin effektivliyi hansı intervalda dəyişə bilər? (Çəki: 1)

- a) 10-20% intervalında
- b) 30-50% intervalında
- c) 60-80% intervalında
- d) 80-100% intervalında
- e)) 20-99% intervalında

293: Flotasiya üsullunda optimal texnoloji rejimi nəyin nəticəsinə əsasən müəyyən edirlər? (Çəki: 1)

- a) çirkab suyunun çirklilik səviyyəsinə əsasən
- b) çirkab suyundakı qatışıqlara əsasən
- c)) aparılan sınaqların nəticəsinə əsasən
- d) çirkab suyundakı oksigenə əsasən
- e)) aparılan tədqiqatlar və analizə əsasən

294: Flotasiya təmizləmə üsulunu hansı prinsipə əsasən təsnifata uğradırlar? (Çəki: 1)

- a) çirkab suyu ilə neftin qarışması
- b) çirkab suyu ilə yağların qarışması
- c) çirkab suyu ilə ağır elementlərin
- d)) çirkab suyu ilə havanın qarışması
- e) çirkab suyu ilə üzvi maddələrin

295: İmpellerlərin forması və materialı nədən ibarətdir? (Çəki: 1)

- a) düzbucaqlı ağac materialından
- b) konusvarı çuqun materialından
- c) setqalı plastik materialdan
- d)) dairəvi metallik lövhədən

e) dairəvi əlvan metal lövhəsindən

296: Suyun hava ilə yüksək dərəcədə zənginləşməsi üçün 1 litr həcm çirkab suyu üçün neçə həcm hava tələb olunur? (Çəki: 1)

- a) 0,1 – 0,2 həcm hava
- b) 0,2 – 0,3 həcm hava
- c) 0,3 – 0,4 həcm hava
- d) 0,4 – 0,5 həcm hava
- e)) 01 – 0,5 həcm hava

Bölmə: 07 03Ad 07 03

Suallardan 4

Maksimal faiz 4

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

297 Çökməyən hissəciklərin miqdarı 2 q/l-dən çox olan çirkab sularının təmizlənməsi üçün hansı flotasiyası qurğuları sərfəlidir? (Çəki: 1)

- a) erliftler qurğuları
- b) basqılı qurğular
- c) bioloji qurğular
- d) vakumda qurğular
- e)) impellerli qurğular

298 Flotasiya üsulunda qabaracıqların xırdalanma dərəcəsi və təmizlənmə effektivliyi nədən asılıdır? (Çəki: 1)

- a) çirkab suyunun basqı sürətindən
- b) suda yaranan burulğanın növündən
- c)) impellerin fırlanma sürətindən
- d) impellerin suda yerləşmə dərəcəsindən
- e) qabarsıqların yaranma sürətindən

299 İmpellerin fırlanma sürətinin artması nəticədə nəyə səbəb olur? (Çəki: 1)

- a) suda qabaracıqlar böyüyür və proses sürətlənir
- b)) suda qabaracıqlar kiçilir və effektivlik yüksəlir
- c) suda burulğanlı axınlar yaranır
- d) suda çirkəblər parçalanırlar
- e) suda lopaşəkilli hissəciklər parçalanırlar

300: Flotasiyalı təmizləmədə prosesin effektivliyi nə zaman aşağı düşür? (Çəki: 1)

- a) axının turbulentliyi kəskin artdıqda
- b) axının turbulentliyi kəskin azaldıqda
- c)) lopaşəkilli hissəciklər parçalandıqda
- d) lopaşəkilli hissəciklər birləşdikdə
- e) dairəvi sürətlər axını yarandıqda